

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 051 (5771) 16 mart 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Qlobal Bakı Forumu dünyani narahat edən məsələlərin müzakirə olunduğu ənənəvi platformaya çevrilib

İlham Əliyev:
“Bizim xarici
siyasətimiz əsas
etibarilə sabit,
proqnozlaşdırıla
bilən və
müstəqildir”

VII GLOBAL BAKU FOR
Səh 4
«A NEW FOREIGN POLI
14-16 March 2019
Baku, Azerbaijan

5

Siyavus Novruzov: “ABS Dövlət Departamentinin hesabatının heç bir hüquqi əsası yoxdur”

7

Prezident Milo Cukanović: “Qlobal Bakı Forumu mühüm əhəmiyyət kəsb edir”

7

Ekmələddin İhsanoğlu: Azərbaycan mühüm məsələlərin müzakirə olunduğu önemli məkana çevrilib

“Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq münasibətləri müxtəlif sahələrdə uğurla inkişaf edir”

Prezident İlham Əliyev Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin idarə Şurasının sədri Turki Al Faysalı qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Səudiyyə Ərəbistanı Krallığının Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin idarə Şurasının sədri Turki Al Faysalı qəbul edib.

AZERTAC xəbər verir ki, Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin idarə Şurasının sədri Turki Al Faysal qəbul göre minnətdarlığını bildirdi. O, Bakıda keçirilən VII Qlobal Forumun əhəmiyyətinə toxunaraq, həmin tədbirdə çıxış etdiyini memnunluqla qeyd etdi və eyni zamanda, bu tədbirin beynəlxalq əməkdaşlıq sahəsində özüne-məxsus yer tutduğunu dedi. Qonaq Forumun Bakı şəhərində təşkil olunmasını düzgün bir seçim kimi dəyərləndirdi və eyni zamanda, bildirdi ki, Bakı qədim və müasir arxitekturunu özündə birləşdirən çox gözəl bir məkanıdır.

Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd edərək, bu Forumun fəaliyyətinin genişlənməsinin və mühüm beynəlxalq tədbirə çevriləməsinin önemini vurğuladı. Dövlətimizin başçısı Turki Al Faysal



ilə keçirdiyi görüşləri məmənnuluqla xatırlayaraq, həmin görüşlər zamanı səmərəli müzakirələ-

rin aparıldığı bildirdi.

Söhbət zamanı Azərbaycan Respublikası ilə Səudiyyə Ərə-

bistanı Krallığı arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildiril-

di, ölkəlerimizin beynəlxalq təşkilatlarda bir-birinə dəstək vermesinin əhəmiyyəti qeyd olundu.

“Azərbaycan və İran prezidentlərinin iradəsi sayəsində iki ölkə arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir”

Prezident İlham Əliyev İranın iqtisadi işlər və maliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri, Azərbaycan-İran hökumətlərarası birgə komissiyasının həmsədri Fərhad Dejpaşandın başçılığı etdiyi nümayəndə heyətini qəbul edib.

AZERTAC xəbər verir ki, söhbət zamanı Bakıda Azərbaycan-İran hökumətlərarası komissiyasının toplantısının səmərəli keçəcəyinə və müzakirə olunan məsələlərin öz həllini tapacağına eminlik ifadə olundu. Görüşdə nəqliyyat, energetika, sənaye, ticarət, sərmayə qoyuluşu, kənd təsərrüfatı, səhiyyə və digər sahələrlə bağlı müzakirə olunan məsələlərin gözəl nəticələr verdiyi vurğulandı, eyni zamanda, ticarət dövriyyəsinin artırılması istiqamətində atıla-caq addımlar haqqında danışıldı, Neftçalada müasir avtomobil zavodunun işe düşməsindən məmənnuluq ifade olundu. Həmçinin Şimal-



Cənub nəqliyyat dəhlizinin fəaliyyətə başlaması mühüm hadisə kimi dəyerləndirildi. Prezident İlham

Əliyev bu yaxınlarda Qəzvin-Rəşdəmir yolunun açılışı münasibətlə təbriklerini çatdırıldı.

Görüşdə elektroenergetika sahəsində də görülmüş işlər yüksək qiymətləndirildi və bu sahədə

əməkdaşlığının hem ikitərəflı, hem çoxtərəflı formatda inkişaf etdirilməsinin əhəmiyyəti vurğulandı.

Qəbul göre minnətdarlığını bildirən Fərhad Dejpaşand İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını və Novruz bayramı münasibətlə təbriklerini dövlətimizin başçısına çatdırıldı. O qeyd etdi ki, Həsən Ruhanı və bütövlükde İran Azərbaycana dost və qardaş ölkə kimi münasibət göstərir. Fərhad Dejpaşand Prezident İlham Əliyevin ikitərəflili münasibətlər haqqında söylediyi fikirlərin əhəmiyyətini vurğuladı.

Görüşdə qeyd olundu ki, Azərbaycan və İran prezidentlərinin iradəsi sayəsində iki ölkə arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir. Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına və Novruz bayramı münasibətlə təbriklerine göre minnətdarlığını bildirdi, onun da salamlarını və bayram təbriklerini İran Prezidentinə çatdırmağı xahiş etdi.

“Qlobal Bakı Forumu mühüm beynəlxalq tədbirə çevrilib”

Prezident İlham Əliyev BMT baş katibinin Dayanıqlı İnkışaf Məqsədləri üzrə xüsusi müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də ABŞ-in Kolumbiya Universitetinin Yer İnstitutunun direktoru, BMT baş katibinin Dayanıqlı İnkışaf Məqsədləri üzrə xüsusi müşaviri Cefri Saksi qəbul edib. AZERTAC xəbər verir ki, dövlətimizin başçısı Cefri Saksi VII Qlobal Bakı Forumunda iştirakına görə təşəkkürünü bildirdi.

Cefri Saksi VII Qlobal Bakı Forumunun təşkilinə görə minnətdəllini ifadə etdi və Forumda məmənluqla iştirak etdiyini vurguladı. O, Forumun əhəmiyyətinə toxunaraq orada regional ve digər məsələlərlə bağlı səmərəli müzakirələr aparılmasının önemini qeyd etdi.

Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunda təmsil olunan ölkələrin və iştirakçıların sayının artdığını və bu Forumun mühüm beynəlxalq tədbirə çevrildiyini vurğuladı. Görüşdə ölkəmizdə gedən iqtisadi inkişaf prosesləri, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı qlobal layihələr, o cümlədən Şərqi-Qərbi nəqliyyat dəhlizi, enerji siyaseti barədə danışdı.



Prezident İlham Əliyev ISESCO-nun baş direktorunu qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də ISESCO-nun baş direktoru Əbdüləziz Osman al-Tuveyciri qəbul edib.

AZERTAC xəbər verir ki, ISESCO-nun baş direktoru Əbdüləziz Osman al-Tuveyci Azərbaycana gəlmişindən və VII Qlobal Bakı Forumunda iştirak etməsindən məmənluq hissi keçirdiyini bildirdi. O, bu tədbirin beynəlxalq əməkdaşlığı də-

yərli töhfə verdiyini dedi. Əbdüləziz Osman al-Tuveyci qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi və müdrik siyaseti ilə Azərbaycan uğurla inkişaf edir, çıxırlaşır və ölkəmizin təkcə regionda deyil, bütün dünyada mövqeləri gündən-güne möhkəmlənir.

Prezident İlham Əliyev xoş sözlərə görə minnədarlığını ifadə edərək, Əbdüləziz Osman al-Tuveyciye VII Qlobal Bakı Forumunda iştirakına görə təşəkkürünü bildirdi. Dövlətimi-

zin başçısı VII Qlobal Bakı Forumun qlobal məsələlərin səmərəli müzakirəsi üçün mühüm tədbirə çevrildiyini dedi. ISESCO ilə əməkdaşlığı toxunan Prezident İlham Əliyev bildirdi ki, bu təşkilatın Ermənistan-Azərbaycan Dağılıq Qarabağ münaqışının həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi dövlətimiz və xalqımız tərəfindən yüksək dəyərləndirilir. Görüşdə əməkdaşlığın perspektivləri etrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Yeni Zelandiyanın Baş nazirinə başsağlığı verib

Prezident İlham Əliyev Yeni Zelandiyanın Baş naziri Casinda Ardernə başsağlığı verib. Başsağlığında deyilir: “Hörmətli xanım Baş nazir, Kraystçerç şəhərində məscidlərə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.”

Biz bu amansız terror əməlindən son dərəcə hiddətlenir, terrorizmin bütün forma və təzahürlərinə qarşı beynəlxalq birliyin səyərini qətiyyətlə dəstəkləyirik. Bu dəhşətli hadisə ilə əlaqədar Size, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yeni Zelandiya xalqına öz adımdan və Azərbaycan xalqı adından derin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

Boyko Borisov: “Qlobal Bakı Forumu ölkələr arasında əməkdaşlığın inkişafına mühüm töhfə verir”

Qlobal Bakı Forumu burada müzakirə edilən mövzuların aktualıq kəsb etmesi baxımından önemli olması ilə yanaşı, həm də ölkələr arasında əməkdaşlığın inkişafına mühüm töhfə verir. Bu sözləri jurnalistlərə açıqlamasında Bolqarıstanın Baş naziri Boyko Borisov deyib.

Baş nazir Azərbaycan-Bolgaristan münasibətlərinə toxunaraq ölkələrimiz arasında səmərəli əməkdaşlığın mövcud olduğunu söyləyib. O qeyd edib ki, Azərbaycanla Bolqarıstan bir çox sahələrdə, o cümlədən turizm, mədəniyyət və digər sahələrdə uğurlu əməkdaşlıq edir. “Hesab edirəm ki, bu əməkdaşlıq daha da inkişaf etdiriləcək”, - deyə Baş nazir əlavə edib.



Qlobal Bakı Forumu dünyani narahat edən məsələlərin müzakirə olunduğu ənənəvi platformaya çevrilib

İlham Əliyev: "Bizim xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir"

Con illər Azərbaycan çox vacib beynəlxalq forumlara və tədbirlərə ev sahibliyi edərək, qlobal və regional sabitliyə töhfəsini verir. Ümumdünya Mədəniyyətlərə rəsasi Dialoq Forumu, Dünya Dini Liderlerinin Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu və onları belə tədbirləri keçirməklə, dünyanın diqqətini özünü cəlb edən Azərbaycan bu və digər tədbirlərlə xalqlar və dövlətlər arasında əməkdaşlığı xidmet edir. Müasir dünyani narahat edən məsələlər də, məhz bu forumlarda müzakirə olunur.

Dünyada baş verən qlobal dəyişikliklərlə bağlı yaranmış çətinliklərin aradan qaldırılması yollarının müzakirəsi baxımından, Qlobal Bakı Forumunun əhəmiyyəti qeyd olunmalıdır. Paytaxtimizda Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə növbəti forum - VII Qlobal Bakı Forumu keçirilir. Bu forum müxtəlif ölkələrin təmsilciliyi və ferqli fikrli insanlar arasında daha böyük anlaşmanın təmin etmək kimi böyük bir missiyani həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyev forumda çıxışı zamanı Qlobal Bakı Forumunun dünya xəritəsində nadir yeri olduğunu bildirib: "Əminəm ki, qarşidakı günlərdə müzakirə olunacaq məsələlər beynəlxalq münasibətlərin geləcəyi, dünyanın geleciyi ilə bağlı qərar verənlerin diqqətini cəlb edəcək". Qlobal Bakı Forumu hər il müxtəlif mövzü və devizlə dünyının aktual problemlərinin müzakirə olunduğu mühüm platforma kimi qəbul edilməye başlanılıb. Bu il "Dünyanın yeni xarici siyaseti" mövzusunda keçirilən forumun içinde 55 ölkədən 500-dən çox nümayəndə iştirak edir.

SÜLHÜN QORUNMASI, DAYANIQLI İNKİŞAF, ƏDALƏTLİ BÖLÜŞMƏ, REGIONAL RİFAH VƏ İNKİŞAFDA UÇURUMUN AZALDIRMASI ÖNƏMLİ HƏDƏFLƏR SIRASINDADIR

Forumda müxtəlif sessiya zamanı iştirakçılar tərəfindən qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə edilir. Müzakirə olunan mövzularla bağlı tanınmış və nüfuzlu şəxslərin fikir mübadiləsi aparımları bölgəmizin və dünyamızın ehtiyac duyduğu geniş üfüqlər açan düşüncələri ortaya qoyur. Bu məsələlərin həll yolunu tapmaq üçün esl qlobal platformaya çevrilən forum dünyada təhlükəsizliyin, sabitliyin, proqnozlaşdırmanın və əməkdaşlığın təmin edilməsi üçün məsələlər müzakirə edilərək, son illərdə dünyanan ümumi çağırışları müzakirə olunacaq. Bütün bunlar qütblişən dünyada əhatəli və sülhsevər cəmiyyətlərin nəcə qurulması yollarını göstərmək baxımından, son derecə əhəmiyyətli məsələdir. Təbii ki, hər məsələnin mərkəzində insan amili dayanır və bəşəriyyətdə olan insanların rifahının yüksək olması vacib məsələlərə dəndir. Sülhün qorunması, dayanıqlı inkişaf, ədalətli bölüşmə, regional rifah və inkişafda üçurumun azaldılması önəmlı hədəflər sırasındadır və belə mövzuların müzakirə edilərək, məhüm qərərlərin qəbul edilməsi vacibdir.

Qlobal Bakı Forumu cəmiyyətlərimizin daha açıq, daha müxtəlif və daha da demok-



fiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritətlərindən biridir. Ona görə də, Azərbaycan sonuncu forumdan bəri xarici siyaset istiqamətləri ilə bağlı təşəbbüslerini davam etdirib. Düşünürəm ki, biz ənənəvi tərəfdəşlərimizlə əlaqələrimizi gücləndirməyə, yeni dostlar qazanmağa, yeni körpüller tikməyə müvəffəq olmuşuq. Əlbətə ki, istənilən ölkə, o cümlədən, Azərbaycan üçün qonşularla münasibətlərin qurulması əsas prioritətdir. Bu mənada, sonuncu forumdan bəri bizim əlaqələrimiz güclənilib. Biz qonşularımızla qarşılıqlı maraqlara, qarşılıqlı hörmətə esaslanan çox məhsuldar işçi münasibətlər qurmuşuq. Bu, nəqliyyat, enerji təhlükəsizliyi, ticaret və investisiya sahələrində daha çox körpü qurmağa kömək edir. Bu səbəbdən, bizim qonşu ölkələrlə ənənəvi əlaqələrimiz regional təhlükəsizliyi təmin edir".

Forumda müxtəlif məsələlərdən - həm uğurlardan, həm də dünyadan qarşılıqlı problemlərin həlli yollarından söhbət açılır. Eyni zamanda, müzakirələrdə dünyadan cavabdehliyi haqqında danışılır. Ən əsası da odur ki, bu məsələlərin həllinde həm hökumətlərin, həm də ictimaiyyətin iştirakının vacibliyi vurgulanır. Təbii ki, bir dövlət bütün dünyada sülhü bərqərar edə bilməz. Buna görə də, bu məsələdə bütün dövlətlərin səyi vacibdir. Dünyada munaqişələrin, terror aktlarının və digər problemlərin artdığı bir dövrde yeni bir siyasetə ehtiyac yaranıb. Bu siyaset hərəkəli əməkdaşlıq və dostluq mühitində əlaqələrin qurulmasına, problemlərin həlli yollarının bu müstəvəde axtarılmasına əsaslanmalıdır. Məhz forum dünyani narahat eden en aktual problemləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından əhəmiyyətlidir.

Nəzakət ƏLƏDDİNQIZI

ratik olmasını təmin etməklə bağlı konkret təkliflərə və təşəbbüsələrə dair dərin müzakirələrə imkan yaradır. Forum üçün seçilmiş mövzü gelecek addımları aydın şəkildə göstərir. Qlobal Bakı Forumu istər əhatə dairəsi, isterse də keyfiyyəti baxımdan, ildən-ile daha da genişlənir. Forum qarşılıqlı anlaşmanın təbliğ etmək və gücləndirməklə de əhəmiyyətli.

Bu gün dünyada mühüm dəyişikliklər baş vermekdədir, təhlükəsizlik, ətraf mühit və digər problemlər öz həllini tapmalıdır, dünyada yeni xarici siyaset müyyənəşdirilməlidir, dövlətlər və xalqlar arasında əməkdaşlıq genişləndirilməlidir. Bu forum yeni xarici siyaset mövzusuna həsr olunub. Burada əsas məsələlər müzakirə edilir, çox aktual məsələlərə toxunulur, dünyadan indiki vəziyyəti nəzərdən keçirilir.

"TƏRFDAŞLIQ, QARŞILIQLI FAYDALI ƏMƏKDAŞLIQ VASİTƏSİLƏ REGIONUMUZDA

VƏ DAHA GENİŞ COĞRAFIYADA TƏHLÜKƏSİZLİK, SABİTLİK İSTİQAMƏTİNDƏ ÖLKƏLƏRLƏ YAXIN ƏLAQƏLƏRİN QURULMASI AZƏRBAYCANIN PRIORİTELƏRİNĐƏN BİRİDİR"

Cənab Prezident çıxışında "Azərbaycanın xarici siyaseti barədə danışarken, mən deyərdim ki, o, çox dəyişməyib" deyərək regionda, dünyada vəziyyətin dəyişdiriləcəyi və xarici siyaset təşəbbüslerimizi dəyişən dünyaya uyğunlaşdırıcıımızı diqqətə çatdırıb: "Lakin bizim xarici siyasetimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqilidir. O, bizim milli maraqlarımıza əsaslanır. Tərfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğra-

Dmitri Savelyev: "Azərbaycan sülh və təhlükəsizlik carçısıdır"

Dünyanın intellektual elitarası planetimizin ən aktual problemlərini müzakirə etmək üçün Yedinci Qlobal Bakı Forumuna toplaşıb. Qonaqpərvər Azərbaycanın ev sahibliyi etdiyi bu tədbirin iştirakçıları arasında Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev də var.

D.Savelyev AZƏRTAC-a müsahibəsində forumdan aldığı təessüratlarını bələdib.

-*Dmitri İvanoviç, Bakı çox müüm beynəlxalq tədbirlərin parlaq təşkilatçısı kimi özünü çıxdan təsdiq edib. Siz Qlobal Bakı Forumunun hansı xüsusiyyətlərini qeyd etmək istərdiniz?*

-Sizin suala cavab vermek üçün bu forumun tarixinə müraciət etmək lazımdır. Yeni diskussiya məkanı yaradılması təşəbbüsünün müəlliflərindən biri dönyanın 56 ölkəsinin keçmiş prezidentlərini və sabiq baş nazırlarını birleşdirən, 80-dən çox üzvü olan Madrid klubu idi. Öz ölkəlerinin siyasi və dövləti həyatında böyük rol oynamış bu şəxsiyyətlər zəngin təcrübəye malikdir və global problemlərin müzakirəsi üçün onların təcrübəsindən istifadə etmək böyük uzaqqorənlilik idi. Dönyanın bir qrup tanınmış ictimai və siyasi xadimləri tərəfindən yaradılmış Nizami Gəncəvi Beynəlxalq Mərkəzi də Madrid klubunun bu təşəbbüsünü dəstəklədi və bu mərkəz Forumun təşkilatçısı qismində çıxış etdi. Tədbir altı il ərzində dönyanın nəhəng intellektual potensialının cəmləşdiyi bir məkan kimi özünü göstərib: burada aparıcı siyasetçilər, alimlər və jurnalistlər, analitik mərkəzlərin və müxtəlif fondların nümayəndələri toplaşır. VII Qlobal Bakı Forumunun içinde 55 ölkədən 500-dən çox nümayəndə iştirak edir. Belə sanballı auditoriya həm tədbirin özünü əhəmiyyətini, həm də onu keçirən ölkənin nüfuzunu təsdiq edir.

-*Bu Forum şəxsən sizə onun iştirakçısı kimi necə təsir bağışladı?*

-İlk növbəde deməliyəm ki, forumda heyranedici həmrəylik ruhu duyulur. Bəli, biz hamımız müxtəlif ölkələri və bəzən diametral əks baxışları temsil edirik, lakin bu, global problemləri dəstək və kollegiallıq şəraitində müzakirə etməyimizə mane olmur. Panel müzakirələrində qızığın diskussiyaların, fikir ayrılıqlarının yekununda formalasalan qıymetli ideyalar dünya siyasetinin inkişafına müsbət təsir göstərəcək və daha davamlı beynəlxalq təhlükəsizlik sistemi yaradılmasında nəzəre alınacaq. Bundan əlavə, forum həm siyasi məsələlərin, həm də ikitərəfli münasibətlərin müzakirəsi üçün imkan yaradır. Məne məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyev bu foruma gəlmış Əfqanistan, Albaniya, Monteneqro və Moldova prezidentləri ilə, habelə Bolqarıstanın baş naziri ilə şəxsən səhbat edib. Yəqin ki, bu görüşlər yeni iqtisadi və humanitar təşəbbüsler şəklində təzahür edəcək.



-*Sizin fikrinizcə, naya görə məhz Azərbaycan belə yüksək səviyyəli beynəlxalq tədbirləri uğurla keçirməyə nail olur?*

-Size xatırlatmamışım ki, bu forum başlanğıcda öz statusuna görə Cənubi Qafqaz məqyaslı tədbir kimi nəzərdə tutulmuşdu, lakin çox qısa müddədə regional çərçivələri aşdı və müzakirə edilən problemlərin miqyasına görə qlobal forum oldu. Mənəcə hər şey onunla bağlıdır ki, Azərbaycan qarşılıqlı hörmətə esaslanan səmərəli əməkdaşlıq abhavası yarada bildi, belə tədbirlərdəki açıqlıq və müxtəliflik energetikası ise bir növ brend oldu. Prezident İlham Əliyev öz çıxışında multikulturalizm siyasetini gərginliyin azaldılması üçün bir stimul adlandırdı. Bu siyaset dönyanın təhlükəsizlik, sabitlik və firavanlıq yolu ilə irəliləməsinə imkan verir. Forumda müşahidə etdiyim bir hadisəni qeyd etmək istəyirəm: Bolqarıstanın baş naziri Boyko Borisov onun ölkəsindəki "Trapezitsa" memarlıq müze-qoruğunun, o cümlədən orta əsrlerden qalmış kilsələrin bərpasına Azərbaycan tərəfindən göstərilmiş köməyə görə minnətdarlığını bildirdi. Yəni, əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan pravoslav kilsələrinin bərpası üçün vəsat ayırib. Məgər dünyada bu cür nümunələr çoxdurmu?

-*Forum iştirakçıları panel diskussiya sessiyaları çərçivəsində hansı problemləri müzakirə ediblər?*

-Forumun programında təxminən 10 belə iclas planlaşdırılıb, o cümlədən "Orta Şərq regionunda təhlükəsizlik naminə əməkdaşlıq", "Davamlı inkişafın çağırışları" və "Qlobal siyasetin dəyişməsində böyük qüvvələrin rolü". İştirakçılar qeyd etdilər ki, beynəlxalq rəqabet planetdə ciddi problemlər, risk və qorxu hissi əmələ getirir, lakin bu rəqabet qarşıdurma nəzərdə tutmur, ona görə də əməkdaşlığı inəmin itirilməsi davamlı qlobal sülh uğrunda mübarizədə əvvəlcədən uduzmağa bərabərdir. Mürəkkəb problemlərin həllinin en yaxşı üslubi insan haqlarına və universal dəyərlərə hörmət, dövlətlər arasında diaq, beynəlxalq hüququn hamiliqla qəbul edilmiş normalarına riayət olunmasıdır. Qeyri-bərabərlik və dözümsüzlüyün artmasından başlamış ekoloji təhlükələrə və silahlı münaqişələrə qədər müasir çağırışlar arasında qarşılıqlı əlaqə get-ge-de artır, bu isə qərarlar hazırlanması prosesində həm hökumətlərin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin səfərbər olunmasına dərəcədən həm hökumətlərin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin səfərbər olunmasına dərəcədən tədbirdə ifadə edilmiş konkret təkliflərdir. Mürəkkəb problemlərin həllinin en yaxşı üslubi insan haqlarına və universal dəyərlərə hörmət, dövlətlər arasında diaq, beynəlxalq hüququn hamiliqla qəbul edilmiş normalarına riayət olunmasıdır. Qeyri-bərabərlik və dözümsüzlüyün artmasından başlamış ekoloji təhlükələrə və silahlı münaqişələrə qədər müasir çağırışlar arasında qarşılıqlı əlaqə get-ge-de artır, bu isə qərarlar hazırlanması prosesində həm hökumətlərin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin səfərbər olunmasına dərəcədən həm hökumətlərin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin səfərbər olunmasına dərəcədən tədbirdə ifadə edilmiş konkret təkliflərdir. Mürəkkəb problemlərin həllinin en yaxşı üslubi insan haqlarına və universal dəyərlərə hörmət, dövlətlər arasında diaq, beynəlxalq hüququn hamiliqla qəbul edilmiş normalarına riayət olunmasıdır. Qeyri-bərabərlik və dözümsüzlüyün artmasından başlamış ekoloji təhlükələrə və silahlı münaqişələrə qədər müasir çağırışlar arasında qarşılıqlı əlaqə get-ge-de artır, bu isə qərarlar hazırlanması prosesində həm hökumətlərin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin səfərbər olunmasına dərəcədən həm hökumətlərin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin səfərbər olunmasına dərəcədən tədbirdə ifadə edilmiş konkret təkliflərdir. Mürəkkəb problemlərin həllinin en yaxşı üslubi insan haqlarına və universal dəyərlərə hörmət, dövlətlər arasında diaq, beynəlxalq hüququn hamiliqla qəbul edilmiş normalarına riayət olunmasıdır. Qeyri-bərabərlik və dözümsüzlüyün artmasından başlamış ekoloji təhlükələrə və silahlı münaqişələrə qədər müasir çağırışlar arasında qarşılıqlı əlaqə get-ge-de artır, bu isə qərarlar hazırlanması prosesində həm hökumətlərin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin səfərbər olunmasına dərəcədən həm hökumətlərin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin səfərbər olunmasına dərəcədən tədbirdə ifadə edilmiş konkret təkliflərdir. Mürəkkəb problemlərin həllinin en yaxşı üslubi insan haqlarına və universal dəyərlərə hörmət, dövlətlər arasında diaq, beynəlxalq hüququn hamiliqla qəbul edilmiş normalarına riayət olunmasıdır. Qeyri-bərabərlik və dözümsüzlüyün artmasından başlamış ekoloji təhlükələrə və silahlı münaqişələrə qədər müasir çağırışlar arasında qarşılıqlı əlaqə get-ge-de artır, bu isə qərarlar hazırlanması prosesində həm hökumətlərin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin səfərbər olunmasına dərəcədən həm hökumətlərin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin səfərbər olunmasına dərəcədən tədbirdə ifadə edilmiş konkret təkliflərdir. Mürəkkəb problemlərin həllinin en yaxşı üslubi insan haqlarına və universal dəyərlərə hörmət, dövlətlər arasında diaq, beynəlxalq hüququn hamiliqla qəbul edilmiş normalarına riayət olunmasıdır. Qeyri-bərabərlik və dözümsüzlüyün artmasından başlamış ekoloji təhlükələrə və silahlı münaqişələrə qədər müasir çağırışlar arasında qarşılıqlı əlaqə get-ge-de artır, bu isə qərarlar hazırlanması prosesində həm hökumətlərin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin səfərbər olunmasına dərəcədən həm hökumətlərin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin səfərbər olunmasına dərəcədən tədbirdə ifadə edilmiş konkret təkliflərdir. Mürəkkəb problemlərin həllinin en yaxşı üslubi insan haqlarına və universal dəyərlərə hörmət, dövlətlər arasında diaq, beynəlxalq hüququn hamiliqla qəbul edilmiş normalarına riayət olunmasıdır. Qeyri-bərabərlik və dözümsüzlüyün artmasından başlamış ekoloji təhlükələrə və silahlı münaqişələrə qədər müasir çağırışlar arasında qarşılıqlı əlaqə get-ge-de artır, bu isə qərarlar hazırlanması prosesində həm hökumətlərin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin səfərbər olunmasına dərəcədən həm hökumətlərin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin səfərbər olunmasına dərəcədən tədbirdə ifadə edilmiş konkret təkliflərdir. Mürəkkəb problemlərin həllinin en yaxşı üslubi insan haqlarına və universal dəyərlərə hörmət, dövlətlər arasında diaq, beynəlxalq hüququn hamiliqla qəbul edilmiş normalarına riayət olunmasıdır. Qeyri-bərabərlik və dözümsüzlüyün artmasından başlamış ekoloji təhlükələrə və silahlı münaqişələrə qədər müasir çağırışlar arasında qarşılıqlı əlaqə get-ge-de artır, bu isə qərarlar hazırlanması prosesində həm hökumətlərin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin səfərbər olunmasına dərəcədən həm hökumətlərin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin səfərbər olunmasına dərəcədən tədbirdə ifadə edilmiş konkret təkliflərdir. Mürəkkəb problemlərin həllinin en yaxşı üslubi insan haqlarına və universal dəyərlərə hörmət, dövlətlər arasında diaq, beynəlxalq hüququn hamiliqla qəbul edilmiş normalarına riayət olunmasıdır. Qeyri-bərabərlik və dözümsüzlüyün artmasından başlamış ekoloji təhlükələrə və silahlı münaqişələrə qədər müasir çağırışlar arasında qarşılıqlı əlaqə get-ge-de artır, bu isə qərarlar hazırlanması prosesində həm hökumətlərin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin səfərbər olunmasına dərəcədən həm hökumətlərin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin səfərbər olunmasına dərəcədən tədbirdə ifadə edilmiş konkret təkliflərdir. Mürəkkəb problemlərin həllinin en yaxşı üslubi insan haqlarına və universal dəyərlərə hörmət, dövlətlər arasında diaq, beynəlxalq hüququn hamiliqla qəbul edilmiş normalarına riayət olunmasıdır. Qeyri-bərabərlik və dözümsüzlüyün artmasından başlamış ekoloji təhlükələrə və silahlı münaqişələrə qədər müasir çağırışlar arasında qarşılıqlı əlaqə get-ge-de artır, bu isə qərarlar hazırlanması prosesində həm hökumətlərin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin səfərbər olunmasına dərəcədən həm hökumətlərin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin səfərbər olunmasına dərəcədən tədbirdə ifadə edilmiş konkret təkliflərdir. Mürəkkəb problemlərin həllinin en yaxşı üslubi insan haqlarına və universal dəyərlərə hörmət, dövlətlər arasında diaq, beynəlxalq hüququn hamiliqla qəbul edilmiş normalarına riayət olunmasıdır. Qeyri-bərabərlik və dözümsüzlüyün artmasından başlamış ekoloji təhlükələrə və silahlı münaqişələrə qədər müasir çağırışlar arasında qarşılıqlı əlaqə get-ge-de artır, bu isə qərarlar hazırlanması prosesində həm hökumətlərin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin səfərbər olunmasına dərəcədən həm hökumətlərin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin səfərbər olunmasına dərəcədən tədbirdə ifadə edilmiş konkret təkliflərdir. Mürəkkəb problemlərin həllinin en yaxşı üslubi insan haqlarına və universal dəyərlərə hörmət, dövlətlər arasında diaq, beynəlxalq hüququn hamiliqla qəbul edilmiş normalarına riayət olunmasıdır. Qeyri-bərabərlik və dözümsüzlüyün artmasından başlamış ekoloji təhlükələrə və silahlı münaqişələrə qədər müasir çağırışlar arasında qarşılıqlı əlaqə get-ge-de artır, bu isə qərarlar hazırlanması prosesində həm hökumətlərin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin səfərbər olunmasına dərəcədən həm hökumətlərin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin səfərbər olunmasına dərəcədən tədbirdə ifadə edilmiş konkret təkliflərdir. Mürəkkəb problemlərin həllinin en yaxşı üslubi insan haqlarına və universal dəyərlərə hörmət, dövlətlər arasında diaq, beynəlxalq hüququn hamiliqla qəbul edilmiş normalarına riayət olunmasıdır. Qeyri-bərabərlik və dözümsüzlüyün artmasından başlamış ekoloji təhlükələrə və silahlı münaqişələrə qədər müasir çağırışlar arasında qarşılıqlı əlaqə get-ge-de artır, bu isə qərarlar hazırlanması prosesində həm hökumətlərin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin səfərbər olunmasına dərəcədən həm hökumətlərin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin səfərbər olunmasına dərəcədən tədbirdə ifadə edilmiş konkret təkliflərdir. Mürəkkəb problemlərin həllinin en yaxşı üslubi insan haqlarına və universal dəyərlərə hörmət, dövlətlər arasında diaq, beynəlxalq hüququn hamiliqla qəbul edilmiş normalarına riayət olunmasıdır. Qeyri-bərabərlik və dözümsüzlüyün artmasından başlamış ekoloji təhlükələrə və silahlı münaqişələrə qədər müasir çağırışlar arasında qarşılıqlı əlaqə get-ge-de artır, bu isə qərarlar hazırlanması prosesində həm hökumətlərin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin səfərbər olunmasına dərəcədən həm hökumətlərin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin səfərbər olunmasına dərəcədən tədbirdə ifadə edilmiş konkret təkliflərdir. Mürəkkəb problemlərin həllinin en yaxşı üslubi insan haqlarına və universal dəyərlərə hörmət, dövlətlər arasında diaq, beynəlxalq hüququn hamiliqla qəbul edilmiş normalarına riayət olunmasıdır. Qeyri-bərabərlik və dözümsüzlüyün artmasından başlamış ekoloji təhlükələrə və silahlı münaqişələrə qədər müasir çağırışlar arasında qarşılıqlı əlaqə get-ge-de artır, bu isə qərarlar hazırlanması prosesində həm hökumətlərin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin səfərbər olunmasına dərəcədən həm hökumətlərin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin səfərbər olunmasına dərəcədən tədbirdə ifadə edilmiş konkret təkliflərdir. Mürəkkəb problemlərin həllinin en yaxşı üslubi insan haqlarına və universal dəyərlərə hörmət, dövlətlər arasında diaq, beynəlxalq hüququn hamiliqla qəbul edilmiş normalarına riayət olunmasıdır. Qeyri-bərabərlik və dözümsüzlüyün artmasından başlamış ekoloji təhlükələrə və silahlı münaqişələrə qədər müasir çağırışlar arasında qarşılıqlı əlaqə get-ge-de artır, bu isə qərarlar hazırlanması prosesində həm hökumətlərin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin səfərbər olunmasına dərəcədən həm hökumətlərin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin səfərbər olunmasına dərəcədən tədbirdə ifadə edilmiş konkret təkliflərdir. Mürəkkəb problemlərin həllinin en yaxşı üslubi insan haqlarına və universal dəyərlərə hörmət, dövlətlər arasında diaq, beynəlxalq hüququn hamiliqla qəbul edilmiş normalarına riayət olunmasıdır. Qeyri-bərabərlik və dözümsüzlüyün artmasından başlam

Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyətinə dair hesabatı dinlənilib

Martın 15-də Milli Məclisdə növbəti plenar iclas keçirilir. İclasda Konstitusiya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyətinə dair illik hesabatı dinlənilib.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, bu gün Konstitusiyaya uyğun olaraq Nazirlər Kabineti ötən ildəki fəaliyyəti barədə hesabat verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatında həyata keçirilən dinamik dəyişikliklər bu gün Milli Məclisə təqdim edilən hesabatda dəqiq və dolğun ifadəsini tapıb.

Sədr bildirib ki, 2018-ci il ölkəmizin sosial-iqtisadi həyatında əlamətdar il olub. Nazirlər Kabinetinin iclasında dövlətimizin başçısının qeyd etdiyi kimi, 2018-ci il dərin iqtisadi islahatlar ilə olub və bu islahatların nəticələrini indi hər kəs görür. Həyata keçirilən iqtisadi islahatların nəticəsidir ki, dünyada mürəkkəb proseslərin cərəyan etdiyi bir şəraitde iqtisadiyyatımızın dayanıqlığı təmin olunub, iqtisadiyyat inkişafına yeni təkan verilməsi üçün möhkəm əsaslar yaranıb. Onu da qeyd etmek lazımdır ki, cari ilin əvvəlindən minimum əməkhaqqının, əmək pensiyalarının, bütün növ sosial müavinətlərin, təqaüdlərin əhəmiyyətli dərəcədə artırılması, xarici valyutada götürülmüş kreditlərin artan hissəsinin ödənilmesi barede qərarın qəbul edilməsi məhz əvvəlki illerdə, xüsusən 2018-ci ilde həyata keçirilən tədbirlərin nəticəsində mümkün olub.

“Əlamətdar haldır ki, aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reyting mərkəzləri Azərbaycan dövlətinin reallaşdırıldığı bu islahatları yüksək qiymətləndiriblər. Dünya Bankının “Doing Business-2019” hesabatında biznes mühitinin elverişliliyinə görə ölkəmiz əvvəlki illərlə müqayisədə 32 pille irəliləyərək 190 ölkə arasında 25-ci yere yüksəlib. Ölkəmizin kredit reytinginə görə de mövqeyi xeyli möhkəmlənib. Diger beynəlxalq reyting agentliklərinin hesabatlarına görə de Azərbaycanın mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıb”, - deyə parlamentin sədri bildirib.

Oqtay Əsədov deyib ki, 2018-ci il dövlətimizin müasir tarixində xüsusi yərə layiq olan bir sıra layihələrlə yadda qalıb. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft ixracının stimullaşdırılması, aqrar sahəyə dövlət dəstəyinin artırılması istiqamətində ciddi addımlar atılıb. Ölkənin valyuta ehtiyatları 3 milyard dollar artaraq, ilin sonuna 45 milyard dollar'a bərabər olub. Xarici dövlət



borcu 22,8 faizdən 19 faizə düşüb. Ötən ilin uğurlarından biri de xarici ticarət dövriyyəsində 8 milyard dollarlıq müsbət saldo-nun yaranması olub.

Sədr diqqətə çatdırıb ki, Nazirlər Kabinetinin illik hesabatlarının parlamentdə dinlənilməsi parlamentlə hökumət arasında təmasların artmasına, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində deputatların iştirakına şərait yaradır. Həmişə olduğu kimi, ötən il Milli Məclisdə hesabatın müzakirəsi zamanı irəli sürülmüş təkliflər hökumət tərəfindən diqqətlə araşdırılıb. Milli Məclisin deputatlarının təkliflərinin icra vəziyyəti ilə bağlı görülən işlərə dair ətraflı məlumat bize təqdim edilib.

“Hesab edirəm ki, bu gün keçirəcəyimiz müzakirələr də faydalı olacaq, hökumətin fəaliyyətinin səmərəliliyinin daha da artmasına öz töhfəsini verəcəkdir”, - deyə Oqtay Əsədov söyləyib.

Sonra Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin 2018-ci ildəki fəaliyyətinə dair hesabatla çıxış edib. Baş nazir Novruz Məmmədov öz çıxışında bildirib ki, 2018-ci il Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında böyük nəqliyyətlər, əlamətdar tarixi hadisələrlə zəngin olub:

“Ötən il Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi təntənə ilə qeyd edilmişdir. Aprel ayında keçirilən növbəti prezident seçkilərində müdrik xalqımız ən düzgün seçimi edərək, İlham Əliyevi yenidən dövlət başçısı seçmişdir. Bu seçimi ilə Azərbaycan Respublikasının vətəndaşları milli maraqlara uyğun aparılan siyaset nəti-

cəsində ölkədə bərqərar olmuş ictimai-siyasi sabitliyi, dayanıqlı və dinamik inkişafı, xalq-iqtidarı birliyini dəstəklədiyi növbəti dəfə nümayiş etdirmişlər. Prezident seçkilərindən sonra dövlət başçısı hökumətin yeni tərkibini müəyyənləşdirmiş, qarşıda duran strateji vəzifələri və hədəfləri bəyan etmişdir.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə aparılan və yeni dövrün çağırışlarına cavab verən praqmatik xarici siyaset, beynəlxalq münasibətlər sistemindeki mövcud gərginliklərə baxmayaraq, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə və Azərbaycanı dəstəkləyən ölkələrin sayının artmasına zəmin yaratmışdır.

Hesabat ilində Ermənistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsinin həlli xarici siyasetimizin başlıca prioriteti olaraq qalmış və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edile biləcəyi bir dəha dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqətinə çatdırılmışdır.

İkitərəfli və çoxtərəfli formatlarda qəbul edilən sənədlərdə dövlətimizin suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlerinə dəstək ifade edilmişdir. Bu baxımdan Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış “Tərəfdəliq prioritətləri” adlı sənəd düşünlülmüş sistemli fəaliyyətin əsas tərkib hissələrindən biri kimi çox əhəmiyyətlidir.

Ötən ilin may ayında Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə reallaşan Cənub Qaz Dəhlizinin açılışı Avropanın enerji təhlükəsizliyinin təmin

olunmasında ölkəmizin vacib rolu bir daha nümayiş etdi. Bunun ardınca Türkiyədə dövlət başçılarının iştirakı ilə nəhəng TANAP layihəsinin rəsmi açılış mərasimi özünün geosiyasi və geo-iqtisadi əhəmiyyəti ilə bərabər, Azərbaycan-Türkiyə qardaşlığıının və tərəfdəşliginin növbəti parlaq nümayışı oldu.

Azərbaycan Respublikası Prezidentinin bilavasitə rəhbərliyi altında Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı aparılan uzunmüddətli və gərgin danişqıllar 2018-ci ilin avqustunda uğurla yekunlaşdı və dövlətimizin maraqlarını özündə eks etdirən Konvensiya imzalandı.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin keçən ilin yekunlarına dair iclasındaki nitqində hökumətin fəaliyyətini dərinəndə və hərtərəfli tehlil edərək, əldə olunan nəticələri yüksək qiymətləndirmiş, 2018-ci ilin dərin iqtisadi islahatlar ilə olduğunu bildirmişdir. Belə ki, ölkədə makroiqtisadi sabitlik təmin olunmuş və iqtisadi artım 1,4 faiz təşkil etmişdir. Qeyri-neft sektorunda artım 1,8 faiz olmuş, qeyri-neft seyhanlığı 9,1 faiz artmışdır. Əsas kapitala yönəldilmiş 17,2 milyard manat vəsaitin 11 milyard manatdan çoxu və ya 65,5 faizi qeyri-neft sektorunun payına düşmüşdür və sevindirici haldır ki, bu vəsaitin 69,7 faizini daxili sərmayələr təşkil etmişdir.

2018-ci ilde inflasiya cəmi 2,3 faiz olduğu halda, əhalinin gelirləri nominal ifadədə 9,2 faiz artmışdır. Bunu müsbət hal kimi dəyərləndirmək lazımdır. Ölkənin valyuta ehtiyatları 3 milyard ABŞ dolları artaraq, 45 milyard dollar olmuşdur. Xarici borcun 3 faizə

yaxın azaldılaraq 19 faizə endiriləməsi isə ölkə iqtisadiyyatının dəyaniqlılığını nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı sosial-iqtisadi siyasetin mahiyyətində əhalinin aztəminatlı təbəqəsinin rifahının davamlı olaraq yüksəldilməsinin dayandığı həmiya məlumdur. Bu məsələyə hesabat ilində də xüsusi önəm verilmişdir. Dövlət büdcəsinin xərclərinin 31,7 faizi və ya 7,2 milyard manatı sosial-önümlü xərclərin payına düşmüşdür ki, bu da 2017-ci ilə müqayisədə 7,6 faiz çoxdur. Əmək pensiyalarının artırılması 1,2 milyon pensiyaçını və ya onların 94 faizini əhatə etmişdir. Pensiyaların orta aylıq məbləği ötən ilə müqayisədə 6,2 faiz, yaşa görə pensiyaların orta aylıq məbləği isə 6,7 faiz artmışdır.

Özünüməşgulluq programının əhatə dairesinin il ərzində 6,5 dəfə genişləndirilməsi 5 mindən çox ailənin və ya 25 min nəfərə yaxın insanın maddi vəziyyətinin yüksəldilməsinə imkan vermişdir.

Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fermanına əsasən, 11 min manat birəfəlik ödənişin hesabat ilində verilməsinə başlanılmış və ilin sonuna 34 milyon manat vəsait ödənilmişdir. Əllilərə və şəhid ailələrinə 626 mənzil verilmiş, 265 nəfər imtiyazlı şəxs pulsuz minik avtomobili ilə təmin olunmuşdur.

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal yaşayış kompleksində 29 binanın, 1 məktəbin, 1 uşaq bağçasının tikintisi yekunlaşdırılmışdır, sosial mənzilərin satışına başlanılmışdır.

Bundan əlavə, respublikanın regionlarında 1530 yerlik 18 uşaq bağçasının və körpələr evinin, valideyn himayəsində məhrum olmuş kimsəsiz məzunlar üçün Abşeron rayonunun Masazır qəsəbəsində yaşayış kompleksinin inşası tamamlanmışdır. Əvvəlki illərdə olduğu kimi, əhalinin hesas təbəqəsi olan məcburi köçkünlərin sosial problemlərinin həllinə xüsusi diqqət yetirilmiş, bu məqsədlərə ayrılmış maliyyə vəsaiti hesabına salınmış və bütün lazımı infrastruktur yaradılmış qəsəbelərdə 5900 ailə yeni mənzillərə təmin edilmişdir.

2014-2018-ci illər ərzində regionlarda 1600 kilometrən artıq respublika, 3100 kilometrən artıq yerli əhəmiyyətli avtomobil yolları tikilmiş və ya təmir olunmuş, 157 körpü, kecid, tunel və yol qovşağı inşa edilmiş və ya yenidən qurulmuşdur.

Daha sonra hesabatla bağlı müzakirələrə başlanılıb. Müzakirələrdən sonra hesabat səsə qoynulub və qənaətbəxş sayılıb.



Prezident Milo Cukanoviç: "Qlobal Bakı Forumu mühüm əhəmiyyət kəsb edir"

Qlobal Bakı Forumu mühüm əhəmiyyət kəsb edir. Dünyanın hazırkı və keçmiş dövlət və hökumət başçıları Forumda iştirak edir və mühüm məsələlər bərədə müzakirələr aparırlar. AZERTAC xəber verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında VII Qlobal Bakı Forumunda iştirak edən Monteneqronun Prezidenti Milo Cukanoviç deyib.

Dövlət başçısı Azərbaycan-Monteneqro münasibətlərindən danışaraq bildirib ki, ölkələrimiz arasında yüksək səviyyəli əlaqələr mövcuddur. "Biz əlaqələrin daha da inkişaf etdirilməsi üçün imkanların olduğunu düşünürük", - deyə o əlavə edib. Prezident vurğulayıb ki, xüsusilə də turizm və enerji sektorunda əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzindədir.

Ekmələddin İhsanoğlu: Azərbaycan mühüm məsələlərin müzakirə olunduğu önemli məkana çevrilib



Azərbaycan mühüm məsələlərin müzakirə olunduğu önemli məkana çevrilib. Yedinci Qlobal Bakı Forumunu bir daha təsdiq etdi. Bu fikirləri AZERTAC-a açıqlamasında Forumda iştirak edən İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlu söyləyib. E.İhsanoğlu qeyd edib ki, Qlobal Bakı Forumunda beynəlxalq ictimaiyyəti narahat edən məsələlər müzakirə olunur. Bu müzakirələrdə dünyadan müxtəlif ölkələrindən dövlət və hökumət başçıları, sabiq prezidentlər, ictimai-siyasi xadimlər, diplomatlar iştirak edirlər. Bir sözə, Bakı Forumu qlobal məsələlərin səmərəli müzakirəsi üçün müüm tədbirdir. Artıq yedinci ildir keçirilən bu Forumun önemi ildən-ile daha da artır.



"Bakı Forumu ölkəmizin beynəlxalq aləmə verdiyi nəhəng töhfə kimi qiymətləndirilir"

Bakıda növbəti Qlobal Forumun keçirilməsi ilk növbəde Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələrin göstəricisidir". Bu fikirləri SİA-ya açıqlamasında "Ses" Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhrəz Quliyev paytaxtimizda keçirilən "Dünyanın yeni xarici siyaseti" mövzusunda VII Qlobal Bakı Forumu ile bağlı münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, artıq ənənə şəklini almış Forumda 50 ölkədən 500-dən artıq nümayəndənin, nüfuzlu ictimai-siyasi xadimlərin iştirakı da bu reallığı kifayət qədər sübuta yetirir: "Əbəs deyil ki, Bakı Qlobal Forumunda Prezident İlham Əliyev açılış nitqində bu və bu kimi digər əhəmiyyətli möqamlara toxundu və vurğuladı ki, artıq dünyadan xarici siyasetində yeniliklər baş verir və cərəyan edən hadisələrin bütövlükde, beynəlxalq təhlükəsizliyinin təminini çərçivəsində əldə edilməsi üçün Bakı Forumunun müsteşna rolu mövcuddur".

Bəhrəz Quliyev əlavə edib ki, həqiqətən də, dünyadan belə irimiqyaslı tədbirlərin keçirilməsinə ehtiyac var: "Əlbəttə, məhz Azərbaycanın dünyadan siyasi arenasındaki yerini və rolunu nəzərə alsaq, bu Forum ölkəmizin beynəlxalq aləmə verdiyi nəhəng töhfə kimi qiymətləndirilir. Bu gün Azərbaycanda olan sabitlik və təhlükəsizlik dünya ölkələri tərefindən qəbul edilir və dövlətimizin həmin istiqamətdeki siyasi modeli nümunə olaraq təqdim olunur. Baxın, dünyadan ən aparıcı intellektual şəxsləri bu gün Bakıdakı müzakirələrə qatılıqlar, qarşıda dayanan vəzifələrin, görüləcək işlərin etrafında zəngin təcrübələrinə bölgüsürər, proqnozlarını irəli sürürər. Həmin gerçəklilik isə eyni zamanda səbüt edir ki, hər kəs Azərbaycanla mövcud əməkdaşlıq etməkdə məraqlıdır".

Siyasi ekspert xatırladı ki, dövlətimizin başçısı daim öz nitqində Azərbaycanda yürüdülən xarici siyasetin milli maraqlar kontekstində çıxış etdiyini vurğulayıb. Bu o deməkdir ki, dövlətimiz bütün hallarda bu amili prioritet olaraq götürür: "Bu, çox mühüm mesajdır və cənab Prezidentin də qeyd etdiyi kimi, həmin faktor proqnozlaşdırılara bilən, müstəqil və milli maraqlara əsaslanan, tərəfdəşlik, qarşılıqlı əməkdaşlıq, regionda sabitliyə yönələn siyasetdir: "Müstəqil və milli maraqlara səykənən xarici siyaset çərçivəsində tərefdəşlərlə münasibətlərin möhkəmləndirilməsi, yeni münasibətlərin qurulması həm də o deməkdir ki, Azərbaycanla əməkdaşlıq, partnörlük edən dövlətlər bizim bu siyasetimizi qəbul edir və dəstəkleyirlər. Belə ki, ister enerji təhlükəsizliyi, ister investisiyaların qoyuluşu, ister nəqliyyat, isterse də ticarət və s. kimi məsələlər də ölkəmizin qeyd edilən xarici siyaset maraqlarına hörmətlə yanaşılır".

Bəhrəz Quliyev Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münasibəsini və bu münasibənin nəticələri etrafındaki çıxışında irəli sürdüyü fikirlərinə də münasibətini açıqlayaraq deyib ki, Ermənistanın danışqlar prosesindəki yayılma cəhdleri işgalçılara heç bir səmərə vermır, əksinə düşdükleri ağır və böhranlı vəziyyəti daha da ağırlaşdırır: "Bu baxımdan, görünən budur ki, Ermənistanın təcavüzkar və işgalçılıq siyaseti bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrələri tərəfindən də qinanılır. Yəni, işgal faktı beynəlxalq təşkilatların beynəlxalq hüquqa əsaslanan qətnamələrinin pozulması deməkdir və status-kvonun qəbul edilən məzliyi beynəlxalq təşkilatlar tərefindən de vurğulanır. Bu, həm də Azərbaycanın beynəlxalq aləmdəki xarici siyasetinin, habelə güclü diplomatiyasının göstərcisidir".

"Təbii ki, dünyaya yalnız təhlükəsizlik baxımından deyil, həm də multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi baxımından da töhfələrini vərən Azərbaycan dövləti bu vasitə ilə müxtəlif nöqtələrde yaşanan gərginliklərin aradan qaldırılması üçün də səylərini göstərməkdədir", deyə vurğulayan Bəhrəz Quliyev bu uğurların davamlı olacağını deyib: "Göstərilən hər bir səy, edilən hər bir çağırışlar Qlobal Bakı Forumu kimi mühüm tədbirlərdə ən yüksək dəyərlərə cavab verir".

"Con Batçelor Şou" radio programı Azərbaycanla bağlı silsilə verilişlər hazırlayır

ABS-in məşhur və geniş dinləyici auditoriyasına malik olan "Con Batçelor Şou" (John Batchelor Show) radio programı Azərbaycanla bağlı silsilə verilişlər hazırlayır. AZERTAC xəber verir ki, "Con Batçelor Şou"nun ölkəmizdə sefərdə olan jurnalistləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşüb. Görüşdə Əli Həsənov Azərbaycanın tarixi, mədəniyyəti, beynəlxalq əlaqələri, multikultural dəyərləri, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm layihələr barədə məlumat verib. Verilişlərdə Azərbaycanda gedən inkişaf prosesləri, bu günlərdə keçirilən VII Qlobal Bakı Forumu, eləcə də Ermənistan-Azərbaycan Dağılıq Qarabağ münasibəsində etraflı məlumat verilir. "Azərbaycan Respublikası Dağılıq Qarabağ Bölgesinin Azərbaycanlı icması" ictimai Birliyinin idarə Heyətinin sədri Tural Gəncəliyev, "The Washington Times" qəzetiñin müxbiri Monika Krouli, tanınmış amerikalı vəkil, Birleşmiş Şəhərin mərhum Prezidenti Rıcard Niksonun nəvəsi Kristofer Nikson Koks "Con Batçelor Şou"nun jurnalistlərinə müsahibə veriblər. Tural Gəncəliyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün tarixindən, səbəb və nəticələrindən, ölkəmizin ərazisinin 20 faiziñin işqal edilməsindən, bir milyondan çox azərbaycanlıların qaçqın və məcburi köçküne çevrilməsindən səhət açıb. O, münasibənin həlli üçün Azərbaycanın ərazi bütövlüyüñün bərpasının, qaçqınların və məcburi köçkünlerin öz yurdlarına qayıtmاسının zəruriliyini qeyd edib.

Monika Krouli deyib ki, Azərbaycan cəmi iki onillik ərzində iqtisadi möcüzə yaratmağa nail olub. Bu isə uzaqgörən dövlət siyaseti neticəsində mümkün olub. "The Washington Times" qəzetiñin müxbiri, həmçinin əlavə edib ki, Azərbaycan öz inkişafı ilə regiona və dünyaya iqtisadi nümunə olmaq yolunda qətiyyətlə irelileyir. Kristofer Nikson isə Qlobal Bakı Forumu ilə bağlı təsəssüratlarını bölüşüb. O, Qlobal Bakı Forumunun əhəmiyyəti bir tedbir olduğunu bildirib, müzakirə olunan mövzuların önemini qeyd edib.

"Con Batçelor Şou" gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr olunur, ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil olan müxtəlif ştat və şəhərlərdə coxsayılı radiokanal tərəfindən həm canlı, həm də audioyazı formasında geniş yayılmışdır. Həftənin hər günü yayımlanan bu program ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.

VII Qlobal Bakı Forumu Azərbaycanın multikulturalizm ənənələrinin uğurlu təqdimatıdır

Azərbaycan bu gün iqtisadi, siyasi, humanitar mərkəze çevrilib. Ölkəmizin yerləşdiyi coğrafi məkan xalqlar, dövlətlər arasında birləş, həmrəylik körpüsünün formalşmasına və möhkəmlənməsində stimulverici amil rolunu şərtləndirir. Bu günün reallıqlarına diqqət yetiridikdə bu mühüm möqam da özünü qabarlı şəkildə bürüzə verir ki, bütün səylər təhlükəsizliyin, sabitliyin və proqnozlaşdırmanın, eləcə də xalqlar arasında sülh şəraitində birgə yaşamanın və anlaşmanın möhkəmləndirilməsinə yönəlib". Bu fikirləri YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetiñin baş redaktoru Vüqar Rəhimzadə VII Qlobal Bakı Forumu ilə bağlı SİA-ya açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, ölkəmizin ənənəvi olaraq Qlobal Bakı Forumuna ev sahibliyi müxtəlif sivilizasiyaları, dinləri bir araya getirməsindən qaynaqlanır. Forumlar üçün dövrün, zamanın tələbinə uyğun mövzuların seçilməsi, iştirakçıların say tərkibinin ildən-ile artması və sair kimi mühüm möqamlar Azərbaycan təcrübəsinin ənəmini, həmçinin ölkəmizə artan diqqət və maraqlı ortaya qoyur: "Belə ki, tədbire 55 ölkədən 500-dən artıq nümayənde qatılıb. Azərbaycanın beynəlxalq əməkdaşlığı verdiyi töhfələrin coşxalılığı Forum üçün seçilən "Dünyanın yeni xarici siyaseti" mövzusunda daha geniş müzakirələrin aparılmasına, bu günün əsas tələbi olan beynəlxalq hüququn norma və prinsiplərinə hörmətə yanaşılıb, bütün dövlətlər eyni şəkildə tətbiq olunması tələbinə daha geniş aspektən baxmağa geniş imkanlar açır. Uğurlu daxili və xarici siyaseti sayəsində beynəlxalq münasibətlər sisteminde yerini və rolunu möhkəmləndirən, yeni-yeni dostlar qazanan Azərbaycanın istər iki, istərsə də xarici siyaset sahəsində qazandığı uğurlara diqqət yetirsək, bu reallıq təsdiqlərin ki, düşünülmüş, məqsədönlü və geleceyə hesablanmış siyaseti uğurları davamlıdır. Azərbaycan sabitləşdirici faktor kimi beynəlxalq aləmdə mövqelərini möhkəmləndirir. Azərbaycanın multikultural dəyərlərin inkişafına töhfələrinin davamlılığı dövlətimizin başçısı cənab İlham Əliyevin Sərencamı ilə 2016-ci ilin ölkəmizdə "Multikulturalizm İli", 2017-ci ilin isə "İslam Həmrəyi İli" elan edilməsindən də aydın şəkilde nəzərə çarpır. 2015-ci ildə ölkəmiz ilk Avropa Oyunlarına, 2017-ci ildə IV İsləm Həmrəyi Oyunlarına ev sahibliyi etdi. Cənab İlham Əliyevin vurğuladığı kimi, bütün bu addımlar əməkdaşlığı xidmət edir, körpülər salır, müxtəlif ölkələrin və dillərin təmsilçiləri, fərqli fikirlər insanlar arasında da ha böyük anlaşmayı təmin edir. Sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətləndirir".



kulturalizm ənənələrinin uğurlu təqdimatıdır" deyən V.Rəhimzadə diqqəti dövlətimizin başçısı İlham Əliyevin Forumdakı çıxışına yönəldib: "Multikulturalizm Azərbaycanın dövlət siyasetidir" söyləyən cənab Prezidentimiz İlham Əliyev əsaslı şəkildə qeyd edib ki, Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Bunun tarixi kökləri var. Ösrlər boyunca Azərbaycan müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və eminəmənilərə şəraitində yaşadığı yer olub". Dövlətimizin başçısı Azərbaycanın nümunəsində bu mühüm möqamı da qeyd edib ki, multikulturalizm dünyani inkişaf etdirməyin, gərginlikləri azaltmağın, əməkdaşlığı və qarşılıqlı anlaşmanın gücləndirməyin yeganə yoludur". Baş redaktor bildirib ki, 27 ilən artıq müstəqillik tarixinə malik olan Azərbaycana beynəlxalq dəstəyin yüksək səviyyədə olduğu göz öündürdər: "Bunun bariz nümunəsi kimi 2011-ci ilde Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini qeyd edə bilerik. VI Qlobal Bakı Forumundan ötən bir ilde Azərbaycanın ister iqtisadi, isterse də xarici siyaset sahəsində qazandığı uğurlara diqqət yetirsək, bu reallıq təsdiqlərin ki, düşünülmüş, məqsədönlü və geleceyə hesablanmış siyaseti uğurları davamlıdır. Azərbaycan sabitləşdirici faktor kimi beynəlxalq aləmdə mövqelərini möhkəmləndirir. Azərbaycanın multikultural dəyərlərin inkişafına töhfələrinin davamlılığı dövlətimizin başçısı cənab İlham Əliyevin Sərencamı ilə 2016-ci ilin ölkəmizdə "Multikulturalizm İli", 2017-ci ilin isə "İslam Həmrəyi İli" elan edilməsindən də aydın şəkilde nəzərə çarpır. 2015-ci ildə ölkəmiz ilk Avropa Oyunlarına, 2017-ci ildə IV İsləm Həmrəyi Oyunlarına ev sahibliyi etdi. Cənab İlham Əliyevin vurğuladığı kimi, bütün bu addımlar əməkdaşlığı xidmət edir, körpülər salır, müxtəlif ölkələrin və dillərin təmsilçiləri, fərqli fikirlər insanlar arasında da ha böyük anlaşmayı təmin edir. Sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətləndirir".

"VII Qlobal Bakı Forumu Azərbaycanın multi-

16 mart 2019-cu il

"Forum Azərbaycana uğur gətirən möhtəşəm bir tədbirdir"



VII Qlobal Bakı Forumu artıq dünyada tanınmış bir əhəmiyyətli tədbirdir. Bunu SİA-ya açıqlamasında millet vəkili Elman Məmmədov deyib. Onun sözlərinə görə, Forumda nüfuzlu şəxslərin iştirak etməsi tədbirin artıq dünyada böyük əhəmiyyət kəsb etməsinin sübutudur: "Forumda 55 ölkədən 500-dən çox nümayəndə iştirak edir. Bu onu göstərir ki, Azərbaycan ərazisinə və əhalisinin sayına görə o qədər də böyük ölkə olmasa da, bu gün dövlətimizin dünyada baş verən proseslərle, aparılan dialoqlarla, həmcinin digər proseslərlə bağlı mövqeyi həlledici mövqə kimi tanınır".

Deputat vurğulayıb ki. Azərbaycan bu cür möhtəşəm tədbirlərə ev sahibliyi etməkə öz fikrini, həqiqətlərini dünyaya ictimaiyyətinə çatdırır: "Azərbaycan artıq dünyada istiqamət göstərməyi bacarır, yeni dünyadan necə olması, yəni nəslin necə formallaşması barədə mövqeyini bildirir, xalqlar, dinlər, mədəniyyətlər arasında yaxınlaşmaları, birləşməyən necə təmin olunmasının nümunəsini göstərir". E.Məmmədov hesab edir ki, VII Qlobal Bakı Forumu Azərbaycana beynəlxalq səviyyədə uğur gətirən bir möhtəşəm tədbirdir.

"Azərbaycanda 1023 İran şirkəti fəaliyyət göstərir"



Azərbaycanda 1023 İran şirkəti qeydiyyatdan keçib. AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bildirib. "Ötən dövrədə İran investorları tərəfindən Azərbaycana 3,4 milyard dollardan artıq sərməye yatırılıb. Azərbaycan iş adamları da İranın iqtisadiyyatına investisiyalar yatırırlar. İkitirəfli əməkdaşlığımızda əsas istiqamətlərdən birini ticarət təşkil edir. Ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində davamlı tədbirlər görülüb. Bunun nəticəsidir ki, 2018-ci ildə ticarət dövriyyəsində 74 faiz artım müşahidə edilib (446 milyon dollar). Təbii ki, bu artımı müsbət qiymətləndiririk, lakin mövcud potensialı nezəre alaraq, əsas hədəfimiz qarşılıqlı ticaret həcmi daha da artırmaq və onun strukturunu şaxələndirməkdən ibarətdir", - deyə nazir qeyd edib.

İranlı nazir: "Azərbaycan və İran müştərək müəssisələr yaradacaq"



Azərbaycan və İran arasında müştərək müəssisələrin yaradılmasına dair razılıqlar əldə olunub. AZƏRTAC xəbər verir ki, bu barədə İran İslam Respublikasının iqtisadiyyat və maliyyə işləri üzrə naziri Fərhad Dejəpərov deyib. "Həzirdə müştərək layihələr icra olunmaqdadır. Bu layihələrin bəzi ləri manələrlə üzləşsə də, manələrin aradan qaldırılması üçün lazımi qərarlar verilib və bununla da bu layihələr öz icrasını davam etdirəcək", - deyə nazir diqqətə çatdırıb. Nazir, həmcinin Azərbaycan-İran Hökumətlərarası Komissiyasının iclasında müzakirə olunan məsələlərin sırasında dəmir yoluğun tikintisinin, enerji sahəsində "Xudaferin-Qız Qalası" hidroqovşağıın təkmilləşdirilmesinin olduğunu və bunlarla bağlı müəyyən qərarların qəbul edildiyini vurğulayıb.

Paşinyanın təxribatları: danışçılar prosesini dalana aparır

Qlobal miqyasda geosiyasi vəziyyətin yenidən müraciət kəbləşməsi regional münaqişələrin həlli məsələsini daha da aktuallaşdırır. Ukrayna, Gürcüstan və Azərbaycan üçün bunun əhəmiyyəti danılmazdır. Bu üç keçmiş sovet respublikası ərazi bütövlüklerini bərpə etmek uğrunda gərgin mübarizə aparırlar. Azərbaycan daha mürəkkəb şəraitdə inamla mübarizəsinə davam edir. Çünkü Ukrayna və Gürcüstanın ərazi bütövlüyü ilə bağlı bir sıra beynəlxalq təşkilatlar və böyük dövlətlər daha açıq və konkret danışırlarsa, Ermənistanın təcavüzkarlığını elə də qabartırlar. Hətta siyasi və diplomatik aspektlərdə ona dəstək verənlər də var. Hərbi və maliyyə yardımçıları göstərilir. Hələ heç bir işgalçi ölkəyə bu cür arxa duran olmayıb.

İndi Nikol Paşinyan "şiltaqlıq" edərək, yeni təxribatlara əl atır. O, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz və icazəsiz səfər edərək, orada iclas keçirir. Adını da "Ermənistan və Arsaxın təhlükəsizlik şuralarının ortaq toplantısı" qoyur. Beynəlxalq hüquq normalarına tam zidd olan bu təxribatçı davranışa ATƏT-in Minsk qrupunun həmsədrəleri heç bir münasibət bildirmirlər. Neticədə, regionda təhlükəsizliyə yeni ciddi təhdidlər meydana gəlir. Bu məqam üzərində geniş dayanmaq gərəkdir.

"Strateji məsləhətləşmələr": Ermənistan rəhbərliyi beynəlxalq hüquqa qarşı

Erməni siyasi şüurunun atrofiyalarını izləmək həmişə maraqlıdır. Çünkü əsrlərdir ki, erməni beyni Alsheymer xəstəliyindən əziyyət çəkir və hazırlıda özünün yeni, daha absurd mərhələsinə qədəm qoyub. İndi erməni cəmiyyətində tarixi yaddaş pozğunluğu, in-

tellektual fəaliyyətdə tənəzzül və neticədə, total ağıl çatışmazlığı inkişaf edir. Bu əlamətləri daha çox Ermənistən rəhbərliyinin atdığı addımlarda və ekspert dairələrinin "analizləri"ndə görmək mümkündür. Erməni rəhbərliyinin ağıl zəifliyi əlamətlərindən biri, marionet media qurumlarına göstəriş verərək Ermənistənla Rusyanın yola getmədiyi görüntüsü yaratmağa və paralel olaraq Rusyanın Azərbaycana Dağlıq Qarabağ məsələsində ciddi yardım etdiyi təsəvvürü formalaşdırmağa çalışır. Hesab edir ki, Qarabağda savaşda o qalib gelib və hamı buna inanır. Qəribədir ki, bu psixi xəstəlik indi də Ermənistən rəhbərliyində davam edir, özü də hökumət başçısının öz havadalarına baş çəkməsindən sonra dəha da şiddetlənir.

"Küçə-meydan demokrati"nın İran və Almaniya səfərindən sonra atlığı addımlar erməni siyasi şüurunda anormallığın daha da yüksəldiyinə dəlalet edir. N.Paşinyan Dağlıq Qarabağda erməni terror təşkilatının yerleşdiyi binaya gələrək "strateji məsləhətləşmələr" aparıb. Guya "Arsax

Paşinyanın təxribatları: danişıqlar prosesini dalana aparır

Respublikası" ilə "Ermənistan Respublikası"nın tehlükəsizlik şuraları birgə iclas keçirib, "tarixi" qərarlar çıxarıblar. Erməni oyuncuq KİV-ləri yazır ki, "Arsax hökuməti" Ermənistən rəhbərliyinə onun adından danışmaq mandatını verməyib. Ve Azərbaycan tərəfi bundan "çox narahat olub". Hətta Azərbaycanın xarici işlər naziri Moskvaya zəng vuraraq, ermənilərdən "şikayet" edib.

Bu cəfəng çizma-qaralar üzərində dayanmamaq daha faydalı olardı. Lakin bir sira məqamlar var ki, onları hörmətli oxucu aydın bilməlidir. Hər şeydən önce, Ermənistən siyasi və ekspert dairələrinin dedikleri hansısa "Arsax Respublikası" yoxdur. Real olanı həvadalarının aktiv və həlledici dəstəyi ilə erməni quldur və vəhşi silahlı dəstələrinin Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsidir. Bu, beynəlxalq təşkilatların sənədlərində də aydın vurğulanıb. Məsələn, BMT-nin məlum dörd qətnaməsində açıq yazılıb ki, Ermənistən işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Aİ və NATO-nun da qəbul etdiyi sənədlərdə ölkələrin ərazi bütövlüyünün təmin olunması məsəlesi birmənli qoyulub. Konkret olaraq, Dağılıq Qarabağ münəqşisi ile bağlı aparılan danişıqlarda qəbul edilən sənədlərin, ATƏT-in Minsk qrupu həmsədrlerinin ifadələrinin ana xəttini ərazi bütövlüyü təşkil edir.

Bütün bunlara baxmayaraq, erməni siyasi dairələri həyəz və məsuliyyətsizcəsine iddia edirlər ki, milletlərin təyini-müqəddərət hüquq daha önemlidir. Hətta bu günlərdə Ermənistana səfər edən Gürcüstan Prezidenti Salome Zurabishvilinin öz müqəddərətini təyin etməye münasibət bildirməməsi ni "siyasi qorxaqlıq" kimi qələmə verirlər. Bunun fonunda Gürcüstanın ərazi bütövlüyünü beynəlxalq təşkilatların dəsteklədiyini də yazarlar. Deməli, erməni intellektual reallığı o dərəcədə dolaşır ki, adı həqiqəti belə dərk edə bilmir: Gürcüstan kimi, Azərbaycan dövlətinin də ərazi bütövlüyü təmin edilməlidir. Əgər bunu hansısa beynəlxalq təşkilat qəbul etmirse, beynəlxalq hüquq normalarını və BMT-nin Nizamnaməsini yaxşı öyrənməlidir. Yox, əger kimlərse yenə ikili standartlar siyasetinə və diplomatik ibarələrə üstünlük verirsə, sonunu özü düşünsün. Çünkü nə Azərbaycan, nə də beynəlxalq ictimaiyyət əvvəlki deyil. Azərbaycan bütün sahələrdə Ermənistəndən qat-qat güclüdür. Azərbaycan Ordusu çox qısa müddədə erməni silahlı dəstələrini darmadağın etmək qüdrə-

tindədir. Bunu 2016-ci il Aprel döyüşlərində və Naxçıvan əməliyyatında erməni hərbi dairələri aydın gördülər. İndi da hansısa Vanesyanın Dağılıq Qarabağda hansısa erməni qrupunu ziyarət etməsi heç neyi dəyişmiş - erməni ordusu Azərbaycan Ordusunun zərbələri altında sabun köpüyü kimi partlayacaq!

Regiona təhlükə: daha riskli vəziyyətə doğru...

Beynəlxalq ictimaiyyətin mövqeyinə gəldikdə isə, artıq dünya "5-dən böyük (BMT Təhlükəsizlik Şurasının 5 dəfə üzvü), birdən də (ABŞ) xeyli böyük" olduğunu anlaysıb. Yeni geosiyasi qüvvələr meydana çıxır. Və onlar heç də erməni yalanlarına uymaqda və onları işğal siyasetində dəstekləməkdə maraqlı deyillər. Baxın, son illər Rusiya-Türkiyə münasibətləri hansı səviyyəyə yüksəlib! İran-Türkiyə və İran-Azərbaycan münasibətlərində hansı irəliləyişlər baş verib! ABŞ hansı sürətlə dünyada nüfuzunu itirir! Bütün bunlar beynəlxalq aləmdə hüququn təmin edilməsi zərurətini ortaya qoyur. Gec və ya tez heç bir böyük dövlət ermənilərin iddialarına görə ədalətsiz və iki yanaşmalara uyğun addım atmaq istəməyəcək. Onda Ermənistən hansı gülünc və aciz vəziyyətə düşəcəyini təsəvvür etmək çətin deyil. O həqiqət anında erməni ordusunun zəifliyi və gücsüzlüyü bütün çılpaqlığı ilə dünyaya məlum olacaq. İllərdir günahsız azərbaycanlı əsirlərə işgəncələr verən quldur ermənilərə işlətdikləri cinayətlərin cəzasını hüququn tam gücü ilə kəsənlər tapılacaq. Buna kimsənin şübhəsi olmasın! O cümlədən təhlükəsizlik şuraları adı altında Xankəndidə toplanıb xisin-xisin danişan bir qrup erməni anlamalıdır ki, vaxt gələcək bu kimi hərəkətlərin cəzasını alacaqlar. N.Paşinyan bir tərəfdən müharibə olmasına deyib, yalvarır, o biri tərəfdən isə qanunsuz və təxribatçı hərəkətlər edərək vəziyyəti daha da gərginləşdirir. Belə görünür ki, ona müyyən qüvvələr təminat verməyə çalışırlar ki, hərəkətləri cəzasız qalacaq. Ancaq burada onlar bir məqamı unudurlar.

Ermənistən-Azərbaycan Dağılıq Qarabağ münəqşəsinin həllini tənzimləməli olan ATƏT-in Minsk qrupu vardır. Əgər bu qrup passiv qalmaqdə davam edərsə və bunun fonunda Ermənistən tərəfi təxribatçı addımlarını atarsa, Azərbaycanın bunlara müstəqil reaksiya ver-

mek hüququ vardır. Bir tərəfdən, Minsk qrupu vəzifəsinin öhdəsinən dən gelmədiyinə görə, aciz duruma düşəcək, digər tərəfdən isə Ermənistən aqressiv hərəkətlərinə davam etdiyinə görə, hərbi zərba alacaq. Deməli, faktiki olaraq, Ermənistən hökuməti həm münaqişənin həlli prosesini, həm de bütövlükde regionu geosiyasi aspektdə dalana sürükleyir. Bunun qarşısını onun havadarları almasalar, özləri də ziyan görəcəklər.

Bununla yanaşı, Ermənistən rəhbərliyi açıq surətdə danişıqları dalana yönəltməyə çalışır. Bir tərəfdən onlar həm erməni terrorçu və separatçıları danişıqlar masasına oturtmağa cəhd göstərir, digər tərəfdən isə Minsk qrupunun həmsədrələrini şantaj etməyə çalışırlar. Anlamaq lazımdır ki, Amerika Üsəmə Ben Ladenlə, Rusiya terrorçu hesab etdiyi insanlarla, Fransa da Parisdə terror törədən adamlarla danişmadığı kimi, Azərbaycan da minlərlə insanı qətlə yetirən erməni terrorçularla bir masa arxasında oturmaz. İşİD-lə kim danişqə apardı? Və yaxud "Cəbhət ən-Nusra" ilə kim danişir? Üstəlik, adı çəkilən terror qrupları kimsənin torpağını işğal etməyib. Onlar öz torpaqlarında savaşırlar. Ermənistən silahlı qüvvələri isə quldurcasına Azərbaycan torpaqlarına başqalarının böyük köməyi ilə soxulub soyqırımı törədiblər. Xocalı soyqırımı vəhşiliyinə görə əsrin terrorudur. Bu əməllerin sahibləri ilə Azərbaycan həkimiyəti müzakirə aparmalıdır mı?

Digər tərəfdən, reallıqdır ki, Xankəndidəki adamlar sadəcə oyuncaklırlar. Onların böyük ağaları xarici ölkələrdir, kiçik ağaları isə İrəvanda. İkiqat kölə nədən danişa bilər? Heç nedən. Bu səbəbdən də Ermənistən rəhbərliyinin atıldığı hər bir addım əslində münaqişənin sülh yolu ilə həllinin qarşısını almağa hesablanıb. Azərbaycan bu cür təxribatların nə demək olduğunu çox yaxşı bilir. Rəsmi İrəvan ağılına başına toparlamasa, ona da başa düşdüyü dildən həmin həqiqəti anladacaqlar.

Beləliklə, N.Paşinyanın Dağılıq Qarabağ qanunsuz səfəri, əslində, növbəti təxribatdan başqa bir şey deyil. Bu kimi addımlar real vəziyyəti müsbətə doğru dəyişə biləməz. Təbii ki, Azərbaycan da kimlərlə danişmali olduğunu yaxşı bilir. Əgər qarşı tərəf susarsa və ya ara qarışdırmağa davam edərsə, Bakının alternativ üsula əl atmaq hüququnu heç kəs əlinənən ala biləməz!

Newtimes.az

"Qlobal Bakı Forumu mühüm dialoq platformasıdır"

“Qlobal Bakı Forumu istər ölkəmizin, istərsə də sülh və sabitlik istəyən ölkələrin milli maraqları baxımından olduqca mühüm dialoq platformasıdır”. Bunu SIA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Deputatin sözlərinə görə, Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu artıq enənə halını alıb və eger Latviyanın sabiq Prezidenti, Vayra Vike-Freyberqin ifadəsi desək dünya liderlərinin bir növ illik görüş yeri platformasına çevrilib: "Mart ayının 14 -də 7-ci Qlobal Bakı Forumu baş tutdu və hər şeydən önce iştirakçılığın miqyası və iştirakçıların nüfuzu ilə yadda qaldı. Forumda 55 ölkədən 500-dən çox nümayəndə iştirak etdi ki, bu faktın özü-özlüyündə bir qiymətləndirmə göstəricisidir. Nəzərə almaq lazımdır ki, onların içərisində 5 hazırlı prezent, 1 hazırlı baş nazir, 2 baş nazirin müavini və 42 sabiq dövlət və hökumət başçısı, görkəmli siyasetçilər, vətəndaş cəmiyyətin temsilçiləri, jurnalistlər, alimlər, genç liderlər var ki, bunlar büyənləxalq və milli seviyyəli aktorlar olmaqla hazırda və keçmişdə dünya siyasetinin formallaşmasında söz sahibi olan insanlar olub. Bu fakt isə əslində forumun beynəlxalq nüfuzunun göstəricisi olmaqla, həm də Azərbaycana olan münasibətin əyani göstəricisidir.

Qlobal Bakı Forumunun bu ilki gündəliyi olduqca aktual bir mövzuya "Dünyanın yeni xarici siyaseti" mövsuzuna həsr olunmuşdu. Bununla yanaşı plenar iclasdan sonra 10 paneldə bu mövzudan doğan daha bir neçə aktual məsələ müzakirəyə təqdim olundu ki, bunlarda Ortaq Şərqdə təhlükəsizlik məsələlərindən başlamış multikulturalizmə qədər, dayanıqlı inkişaf problemindən başlamış gənc nəslin xarici siyaset perspektivlərinə qədər olduqca geniş beynəlxalq spektri əhatə edir. Göründüyü kimi Qlobal Bakı Forumu bir növ beyni fırçası metodu ilə siyasi intellektual müstəvədə dünyadan en yeni çağışlarının azad şəkildə müzakirə edildiyi bir platforma rolunu oynayır. Dəyişən qlobal şərtlər içərisində Azərbaycanın xarici siyaset kursunu şərh edən Azərbaycan Prezidenti İlham Əliyev bu siyaseti dünyada baş verən proseslərlə üzvi şəkildə bağlı olan ancaq bununla belə həm de müstəqil və milli maraqlara əsaslanan xarici siyaset kimi karakterize edərək bildirdi ki, Biz Azərbaycanın yeni xarici siyaseti baredə danışa bilmərik. Lakin sözsüz ki, regionda, dünyada vəziyyət dayışır və biz xarici siyaset təşəbbüsümüzü dəyişən dünyaya uyğunlaşdırırıq. Lakin bizim xarici siyasetimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir. O, bizim milli maraqlarımızda əsaslanır. Tərəfdən, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritətlərindən biridir. Bu fikirlər Azərbaycanın sülh-pərvər siyasetinin bütün dünyaya bir daha bəyan edilməsi idi. Ancaq bu kontekstə Ermənistən-Azərbaycan, Dağılıq Qarabağ probleminin helline toxunan Prezident İlham Əliyev Azərbaycanın qətiyyətli və əzmkar mövqeyini dile getirərək Ermənistən işğalçılıq siyasetini forum iştirakçılarının diqqətinə təqdim edərək bildirdi ki, Azərbaycanın beynəlxalq seviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistən tərefində işğalı davam edir. Bu işğal nəticəsində Azərbaycanın tarixi hissəsi olan Dağılıq Qarabağ və ölkəmizin digər 7 rayonu işğal altındadır, bir milyondan çox qaçqın və məcburi köckük işğaldan əziyyət çəkir. Xalqımız etnik təmizləməyə məruz qalıb. İşğal olunmuş ərazilərdəki bütün tarixi abidələrimiz Ermənistən silahlı qüvvələri tərəfindən dağıdırıb və bu, işğal olunmuş ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərmiş ATƏT-in hesabatında öz əksini təpib. Status-kvo qəbul edilməzdir. Danışıqları təşkil etmək üçün mandata sahib olan ATƏT-in Minsk qrupu ölkələrinin prezidentləri dəfələrlə bəyan ediblər ki, status-kvo qəbul edilməzdir və biz bunu tam dəstəkləyirik. Status-kvo dəyişməlidir və bunu etmək üçün Ermənistən öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmağa başlamalı, qaçqın və məcburi köckünlərə öz evlərinə qayıtməga imkan yaratmalıdır. Bu fikirlər dünyada sülh və dialoq istəyen beynəlxalq mərkəzlər bir çağırış ididir. Əgər doğurdan da dünya sülh içinde sabitlik isərində yaşamaq istəyirse o zaman ikili standartalar siyasetinə son qoymalı, beynəlxalq hüququn tələbləri yerinə gətirilməlidir. Məhz bu istiqamətdə Azərbaycan tərefindən həyata keçirilən çoxsaylı qlobal iqtisadi və təhlükəsizlik layihələri, enerji və kommunikasiya layihələri regonda sabitliyi və əməkdaşlığı təmin etməyə hesablanıb ki, bu da həm Avropanın enerji təhlükəsizliyi həm də bütövlükda subregionun ümumi təhlükəsizliyi baxımından olduqca əhəmiyyətliidir. Çoxsaylı faydalı tərəfləri olan Qlobal Bakı Forumu istər ölkəmizin, istərsə də sülh və sabitlik istəyen ölkələrin milli maraqları baxımından mühüm bir dialoq platforması kimi olmaqla bundan sonra da cəlbedici dialoq platforması kimi aktual olaraq qalacaq".

Ceyhun Rasimoğlu



Azərbaycan dövləti qacqın və məcburi köçkünlərə böyük qayğı göstərir

Milli Məclisin deputati Elman Məmmədovun yap.org.az-a müsahibəsi

- Elman müəllim, ATƏT-in Minsk qrupunun həmsədrleri bugündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat veriblər. Bu bəyanata müsbətiniz necədir?

- Azərbaycan dövlətinin və cəmiyyətinin mövqeyi belədir ki, həmsədrlerin fəaliyyəti, regiona səfərləri nəticə verməlidir. ATƏT-in Minsk qrupu həmsədrlerinin sülh prosesini irəli aparmaq təşəbbüsleri müsbət qiymətləndirilə bilər. Amma bu təşəbbüsler ədalətə söyklənməli və beynəlxalq hüquq normallarına əsaslanmalıdır.

Bilirsiz ki, işgalçi Ermənistan Dağlıq Qarabağ məsəlesinin həllinə maraqlı deyil. Bu dövlət işçaçı siyasetini davam etdirmək istəyir. Buna baxmayaraq, Minsk qrupu işgalçını öz adı ilə çağırısa, məcburi köçkünlər olan insanların öz doğma yurdlarına qaytarılması tələbini irəli sürsə, Ermənistanın geri çəkilməsi şübhəsizdir. Çünkü bu dövlət bütün cehətlərdən iflasa uğrayıb. Azərbaycan tərəfi isə danışqlar namine bu prosesde iştirak etmək niyyətində deyil və bu mövqə həmsədrlərə de məlumdur. Ona görə də, dövlətimizin həmsədrlərdən nəticəyə hesablanmış fəaliyyət tələb etməsi tamamilə düzgün mövqedir.

Həmsədrlerin son bəyanatına gəlincə, burada bir sıra məqamlar var. Bəyanatda vurğulanan bəzi məqamlar əvvəlki bəyanatların təkrarıdır. Yeni məqam isə ondan ibarətdir ki, bəyanatda danışqların formatının dəyişməz olduğu qeyd edilir. Hansı ki, Ermənistanın baş naziri Nikol Paşyanın deyirdi ki, danışqlar prosesində Dağlıq Qarabağ erməniləri tərəf kimi iştirak etməlidir.

Minsk qrupunun həmsədrlerinin bu bəyanatı Ermənistana verilən bir mesajdır. Həmsədrlerin mövqeyi Paşinyanın fikirlərinin qeyri-ciddi olduğunu göstərdi. Prezident İlham Əliyev Minsk qrupunun həmsədrlerini qəbul edərək ölkəmizin mövqeyini onların diqqətine çatdırılmışdı. Münaqişənin həlli üzrə danışqlar Ermənistan və Azərbaycan arasında aparılır. Danışqların formatı dəyişilməz olaraq qalır. Ölkəmizin işgal edilmiş ərazilərində yaradılmış qondarma rejimin danışqlara cəlb edilməsi və formatın dəyişdirilməsi cəhdələri qəbuledilməzdirdi.

Amma bir məsələ də var ki, sühl danışqları nəticə verməli, Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır. Torpaqları işğaldan azad etmek Azərbaycan xalqının haqqıdır. Çünkü bu torpaqların sahibləri öz yurdlarına qayıtmalıdır. Amma bu gün onlar qacqın və məcburi köçkünlər vəziyyətində yaşayırlar.

-*Azərbaycanda qacqın və məcburi köçkünlər yüksək dövlət qayğısı göstərilir. Bu barədə nə deyə bilərsiniz?*

- Məlumdur ki, Azərbaycan öten iller ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyetlər qazanıb. Ölkəmizin maliyyə imkanlarının güclənməsi istər regionların sosial-iqtisadi inkişafı, istərsə də insanların sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətdə layihələrin reallaşdırılmasına da imkan verib. Cənab Prezident İlham Əliyev dəfələr bəyan edib ki, ölkədə heyata keçirilən siyasetin mərkəzində məhz Azərbaycan vətəndaşları, onların maraqları dayanır.

Dövlətimizin başçısının müəyyənleşdirildiyi bu strateji kursa uyğun olaraq respublikamızda qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər. Bu sırada da qacqın və məcburi köçkünlər, əhalinin sosial cəhət-dən qayğıya ehtiyacı olan təbəqələri ön sırada



dayanırlar. Çünkü qacqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli daim dövlətin, şəxslən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Son 15 ilde ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq qacqın və məcburi köçkünlərin problemlərinin həlli məqsədilə müxtəlif proqramlar reallaşdırılıb.

Prezident İlham Əliyev qacqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır, bu məsələni daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı qacqınların və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasetinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Son illərdə qacqınlar və məcburi köçkünlər üçün bütün zəruri infrastrukturla təchiz olunmuş qəsəbələr salınıb, coxmərtəbəli binalar inşa olunub. Qacqınların və məcburi köçkünlərin sağlamlıqlarının təmin, sosial durumlarının yaxşılaşdırılması, məşgulluğunun artırılması və digər məsələlərlə bağlı da bir sıra mühüm işlər görülüb. Bu işlərə Heydər Əliyev Fondu həyata keçirdiyi layihələr də töhfə verir. Ümumiyyətə, Azərbaycan dövlətinin qacqınların və məcburi köçkünlərin sosial məsələlərinin həlli istiqamətində gördüyü tədbirlər dünyada çox nadir təcrübədir. Bu təcrübə bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir və ondan istifadə olunur.

-*Azərbaycan Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin artırılması ilə haqqında Sərəncamı da cəmiyyətimizdə yüksək qiymətləndirilir...*

- "Azərbaycan Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin artırılması ilə bağlı Sərəncamına əsasən məcburi köçkünlərə ödənilən vəsaitin həcmi 50 faiz artırılıb. Bilirsiz ki, 2017-ci ilin yanvar ayının 1-dən etibarən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə vahid aylıq müavinət ödənilir. Bu vəsait onların kommunal xidmətlərinin xərcinin ödənilməsi məqsədilə dövlət tərəfindən əvəz-siz olaraq verilir.

2017-ci ilin əvvəlində bu rəqəm 36 manat, 2018-ci ilde 40 manat, son dəyişikliklərdən sonra isə bu rəqəm 50 faiz artırılarq 60 manata çatdırılıb. Bununla da, məcburi köçkünlər ailələrinin hər bir üzvüne kommunal xərcərin ödənilməsi üçün dövlət tərəfindən 60 manat vəsait ödəniləcək. Bu o deməkdir ki, əgər ailədə 4 nəfər ailə üzvü varsa, onlar 240 manat dövlət büdcəsindən aylıq olaraq vəsait əldə etmək imkanı qazanacaq. Əvvəller bu rəqəm 160 manat idisə, aprel ayında bu rəqəm 240 manat olacaq.

Birdəfəlik aylıq müavinətin artırılması məcburi köçkünlərin sosial təminatı baxımından çox vacibdir. Bu, məcburi köçkünlər ailələrinə dəstək kimi qiymətləndirilməlidir. Artımlar ailə üzvlərinin sayı çox olan məcburi köçkünlərə dövlət büdcəsindən daha çox vəsait əldə etmək imkanı verəcək. Bu kontekstdə son addım Azərbaycan həyata keçirilən sosial İslahatların bir elementi kimi qiymətləndirilməlidir. Müavinətlərin artırılması həssas qrup olan məcburi köçkünlərin sosial təminatının daha yaxşılaşmasına dəstəkdir. Məcburi köçkünlər dövlət başçısının bu qərarını yüksək dəyərləndirir. Bu insanlar inanırlar ki, cənab Prezidentin qətiyyətli siyaseti nəticəsində doğma torpaqlarına qayıdaqalar.

Monteneqro mətbuatı VII Qlobal Bakı Forumu haqqında yazıb

Monteneqronun ictimai televiziya və radio xidmətinin, eləcə də geniş oxucu kütłəsinə malik olan cdm.me saytlarında VII Qlobal Bakı Forumu haqqında məqala yerləşdirilib.

Məqalələrdə Monteneqro Prezidenti Milo Cukanoviçin Azərbaycana səfəri barədə məlumat verilib. Eyni zamanda, Prezident İlham Əliyevin tədbirin açılış mərasimindəki nitqində səsləndirdiyi fikirlərdən, Azərbaycanın xarici siyaseti və ölkəmizdəki multikultural dəyərlərdən danışılıb.

Qeyd edilib ki, Forumda çıxış edən Monteneqro Prezidenti burada iştirak etməkdən memnunluğunu bildirib. Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsini və Forumu nüfuzlu iştirakçıların qatılmasının sevindirici hal olduğunu söyleyib. Milo Cukanoviç öten illər keçirilən forumlarda ölkəsinin yüksək səviyyəde temsil olunduğunu və sabiq Prezident Filip Vuyanoviçin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idare Heyətinin üzvü kimi fəaliyyətini qeyd edib. Məqalələrdə, həmçinin M.Cukanoviçin ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşüyü, iki ölkə arasında əlaqələrin perspektivlərinin müzakirə edildiyi qeyd edilib.



Yeni Zelandiya polisi: İki məscidə hücum nəticəsində 49 nəfər ölüb



Yeni Zeləndiyən Christchurch şəhərinin Hagley Park qəsəbəsində yerləşən iki məscidə silahlı hücum nəticəsində həlak olanların sayı 49 nəfərə çatıb. AZƏRTAC "New Zealand Herald" qəzetinə istinadla xəbər verir ki, bu barədə Yeni Zeləndiya polisinin rəhbəri Mayk Buş bildirib. Onun sözlərinə görə, Dins-avenyu məscidində 41 nəfər, Linvud məscidində isə 7 nəfər həlak olub. Həmçinin xəstəxanalara yerləşdirilən yaralılardan biri həyatını itirib. Hazırda xəstəxanalarda gülə yarası alan 39 nəfər müalicə olunur.

Xatırladaq ki, Yeni Zeləndiyən Christchurch şəhərinin Hagley Park qəsəbəsində yerləşən iki məscidə cümlə namazı vaxtı silahlı hücum edilib. Məscidlərin birində atəş açan şəxsin Avstraliya vətəndaşı Brenton Tarrant olduğu məlumdur. O, hücumu sosial şəbəkədə canlı yayımılayıb, hadisədən önce isə 37 səhifəlik manifest dərc edib. Brenton Tarrant öz ultra-sağ baxışları ilə tanınır. Hazırda polis onun axtarışlarını davam etdirir. Həmçinin hücumda şübhəli bilinən 4 nəfər de saxlanılıb. Yeni Zeləndiyən Baş naziri Casinda Ardern hadisəni ölkə tarixinin ən qara günlərindən biri və terror aktı adlandırıb.

Bakıda ilk dəfə olaraq Gənclər Internet İdarəciliyik Forumu keçiriləcək

May-iyun aylarında Bakıda ilk dəfə olaraq Gənclər Internet İdarəciliyik Forumu keçiriləcək. AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin inkişaf programının (UNDP) Azərbaycan üzrə layihə meneceri Vasif Məmmədov deyib.

"BMT-nin inkişaf programının (UNDP) dəstəyi ilə keçiriləcək bu forum tamamilə başqa platformadır. 2-3 gün davam edəcək Gənclər Internet İdarəciliyik Forumu kamp şəklində təşkil olunacaq. Mövsümü olaraq havanın daha əlverişli olmasını gözləyirik. Çünkü gənclər üçün elə bir atmosfer yaradılmalıdır ki, onlar serbest düşünüb vacib məsələləri müzakirə edə bilsinlər. Forumda Gürcüstan, Türkiye, Qazaxistan və bir sıra digər ölkələrdən gənclərin iştirakı planlaşdırılır", - deyə Vasif Məmmədov əlavə edib.



Rabatda Xocalı qətləmə və Ermənistanın Azərbaycana təcavüzüne dair qətnamə layihələri qəbul edilib



Martin 14-də Mərakeş Krallığının paytaxtı Rabatda İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı (İƏT Pİ) Konfransının 14-cü iclası keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanı Milli Məclisin İƏT Pİ-dəki nümayəndəyə heyətinin rəhbəri Gövhər Baxşəliyeva, parlamentin əməkdaşı Emin Məmmədov təmsil ediblər.

Konfrans çərçivəsində "Xocalı qırğını qurbanları xatirəsinin yad edilməsinə dair" və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüz etməsinə dair" qətnamə layihələri qəbul edilib. Milli Məclisin deputati Gövhər Baxşəliyeva sessiyada məruzə ilə çıxış edib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun bu günədə həllini tapmaması haqqında etrafı məlumat verib. O, üzv ölkələrin nümayəndə heyətlərinə Azərbaycanın haqlı mövqeyini dəsteklədiklərinə ve qətnamə layihələrinin qəbul olunmasına səs verdiklərinə görə minnətliliğini bildirib.

Müxalifətin icazəsiz aksiyalarının qarşısı alınacaq

*Asayışi qorunmaqla olan polis istənilən an dağıdıcı
xislətli müxalifətin pozucusu niyyətlərinin qarşısını alacaq*

Anormal və sərsəm durumda olan dağıdıcı xislətli müxalif ünsürlər qara niyyətli maraqlı dairələrin sifarişinə uyğun olaraq, ölkədəki mövcud ictimai-siyasi sabitliyi pozmağa, iqtisadi - sosial uğurlara kölgə salmağa cəhd-lər göstərirlər. Ənənəvi ampıluasını dəyişməyən müxalif qüvvələr həftəsonu növbəti təxribatlar törətməyi planlaşdırırlar. Söhbət etdiyimiz müsahibələrimiz müxalifətin pozucusu niyyətlərinin heç vəchlə reallaşmayacağını, istənilən anda asayışi qorunmaqla vəzifə borcları olan polisin onların niyyətlərini alt-üst edəcəyini bildirdilər.

Millət vəkili Aydın Mirzəzadə:
“Müxalifət radikallığa və provakasiyaya üstünlük verir”



- Belə bir təessürat yaranır ki, müxalifət ancaq kütlevi aksiya ilə mövcudluğun yada salmaq isteyir. Nə cəmiyyetle işləmek, nə cəmiyyət qarşısında duran problemlərin həlli ilə bağlı bir program ortaya qoymaq, nə də Azərbaycan xalqının Dağlıq Qarabağ problemini bəynelxalq ictimaiyyətə çatdırmaq istiqamətində mesuliyyəti öz cıynına götürmək istəmir. Müxalifət radikallığa, provakasiyaya, hüquq-mühafizə organları ilə qarışdırmağa üstünlük verir. Şübhəsiz ki, bütün bunların hamisi xaricdən aldığı təlumatlar əsasındadır. Bu gün Azərbaycan radikal müxalifəti milli maraqlarının yerinə yetirilməsindən maraqlı deyil. Kütlevi aksiya keçirmek üçün mükəmməl bir qanun var və buna uyğun olaraq, fəaliyyət göstərmək olar. Şəhərin mərkəzində insanların istirahət yerinde bir qrup insanın icazəsiz aksiya keçirməsi, əlbəttə, qanuna hörmətsizlikdir. Bu radikal müxalifətin, ilk növbədə, xaricdəki müyyən anti-Azərbaycan mərkəzlərinin maraqlarına uyğun hərəkət etmək istəyindən irəli gəlir. Hesab edirəm ki, belə hərəkətlərle onlar özlərinin antimilliliyini və xaricdən asılı olduqlarını ortaya qoyurlar. Əgər bununla onlar Azərbaycan dövlətinin möhkəmliyini yoxlamaq isteyirlər, müvafiq cavab alacaqlar.

Millət vəkili Kamile Əliyeva:
“Müxalifət sanki kar və kordur”



- Adalarını müxalifət qoyan və hər fürsətdə pozuculuğu a cəhdler göstərən ünsürləri, əslində, azərbaycanlı adlandırmaq istəməzdik. Çünkü azərbaycanlı olan və bu ölkədə doğulub, boyra başa çatan və bu dövlətini imkanlarından bəhrələnən kəs heç zaman

təxribatlara cəhd etməz, Azərbaycanın imicinə zərbe vurmağa çalışmaqla, siyasi dividend əldə etməyə cəhd göstərməz. Ölkəmizdə genişmiqyaslı quruculuq-abadlıq işlərinin aparıldığı, sosial-iqtisadi sahədə inqilabi dəyişikliklərin olduğu bir zamanda, müxalifət mitinqlər keçirməyi planlaşdırır. Onlar siyasi mübarizə metodunu ancaq aksiyalar keçirməkdə görürər. Halbuki cəmiyyət onları rədd etdiyi kimi, mitinqlərin keçirilməsinin də eleyhinədir. “Milli Şura” kimi qondarma qurumun, AXCP və Mütəsəvət kimi anomallar partiyaların planlaşdırıldıqları aksiyaların məqsəd və məmərləri da bəlli deyil. Sadəcə, xaricdən təlimat aldıqları üçün mitinqlər keçirməye çalışırlar. Onlar Azərbaycanın inkişafını görmək istəmirlər, sənki kar və kordurlar. Müxalifət qarşıdurmalarla, təxribat və pozuculuq əməlləri ilə Azərbaycanı yenidən 1990-cı illərin vəziyyətinə getirmək isteyirlər. Onlar yalnız öz menafelərini güdürlər və xarici maraqlı dairələrin məkrili planlarını necə yerinə yetirmək haqqında düşünürər. Bəlli, xaricdən olan qüvvələr onların arxasında durur, qızışdırır və təxribatlar təhrik edirlər. Qarşılığında müxalifətə maliyyə yardım göstərirlər. Pula görə, milli və dövlətçilik maraqlarını satmaqmı olar? Onlar, haqlı olaraq, Azərbaycan cəmiyyəti tərəfindən qınamılır. Mən isə, onları ermənipərest insanlar adlandırdım. Azərbaycanın inkişafını görmək gözləri kor olmaq deməkdir. Prezident İlham Əliyevin görüdüy işlər, həyata keçirdiyi layihələr, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına nail olması ümumməlli maraqların təmin edilməsi deməkdir. Bütün bunların hamisini da xalq görür, xalq öz Prezidentini dəstəkləyir və biz, bir daha şahidi olurq ki, Cənab Prezident həmişə öz xalqının yanındadır. Yeni xalq-iqtidar birliliyi mövcuddur və bu birliliyi heç bir kəs, heç bir qüvvə poza bilməz.

**Azərbaycan Gənc Alim,
Aspirant və Magistrler
Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov:**
“Müxalifətə dəstək verənlər xaricdə oturublar”

- Müxalifətin icazəsiz aksiyalar planlaşdırmasına, həmişə oloduğu kimi, yəni də onlara verilən göstərişlə bağlıdır. Hesab edirəm ki, inqiyədək özünü reallaşdırma bilməyən, sosial bazadan məhrum olan və heç bir perspektivi olmayan “Milli Şura” adlı qondarma “qurumun” və özünü onun partnyoru qismində təqdim edən Mütəsəvətin bu çağırışları faydasız, insanlarımıza istəklərini ifade etməyən siyasi göründürtə effektindən başqa bir şey deyildir. Azərbaycanın mövcud siyasi rəhbərliyinin xalqın iradəsini ifade edən, xalqın istəyini reallaşdırın siyasi xəttinin alternativi qismində özlərini təqdim etmək istəyən bu qüvvələri xalq yaxşı tanır, onların rəhbərlik etdikləri

konkret dövrü unutmayıb və bu səbəbdən də, onların qaraguruşçu çağrıqlarını da rədd edir. Miting və aksiya keçirənin sosial bazası olmalıdır. Həmdə bu sosial baza narazı kütü olmalıdır. Azərbaycanda narazı kütü varmı? Dövlət başçımız 16 il önce, “mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyər, siyasi hakimiyyətə gəldiyi dövrən hər zaman verdiyi vədin fərqində oldu, xalq üçün, dövlət üçün çalışdı və bu gün də çalışmaqdadır. Əlbəttə, insanlarımız da bunu başa düşərək, ölkə başçımızı dəstəkləmədde davam edirlər. Prezidentin reytinqi ilə bugünkü müxalifətin reytinqini müqayisə belə etmək mümkün deyildir. O zaman sual olunur: bu qüvvələr hansı gücə mübarizə aparmaq isteyirlər? Və sualın cavabı çox sadədir: xaricdən edilən himayə, ayrılan maliyyə dəstəyi və göstərişlər. Bu cür vəziyyətdə də, təbii ki, xalqın iradəsi öz sözünü deyir və gücünü göstərir. Ölkə başçısı bütün sosial təbəqələri əhatə edən kompleks sosial proqramlar həyata keçirir və proses davamlıdır. Hər bir azərbaycanlı ölkə rəhbərinin həyata keçirdiyi isləhatların nəticələrini həyatında hiss edir. Əhalinin həssas təbəqəsinə diqqət və qayğı en yüksək səviyyədədir. Dövlət başçımız güclü dövlətin təməlində güclü Azərbaycan insanının dayandığını bilir və bu istiqamətdə de siyasetini qurur. Regionlarda mütəmadi görüşlər keçirir, insanlarla birbaşa temas qurur, istək və arzularını dinləyir və yeni iş yerləri açır. Ölkə başçısı insanlar üçün əlçatandır. Ən çətin zamanda insanların yanındadır, onları düşünür. Əlkənin ən ucqar regionunun bele infrastrukturun yenilənib, ən müasir səviyyədə qurulub. Artıq rayon mərkəzləri deyil, kəndlər və qəsəbələr inkişaf etdirilir. İqtisadiyyat şaxələndirilib və insanlarımıza həyat şəraiti yaxşılaşdır, yaşayış səviyyəsi yüksəlib. Ən kasib təbəqəyə yönəlmüş konkret sosial proqramlar həyata keçirilməkdədir. Cəmiyyətin ən enerjili təbəqəsi olan gəncliyin sağlam ruhda, milli dəyərlərə yetişməsi, savadlı, bilikli olması istiqamətində real işlər görülməkdədir. İnsanların mənzil-meişət şəraitinin yaxşılaşdırılması istiqamətində sosial evlərin tikintisine nə qədər vəsait ayrılib və yeni başlanılmış bu işlər nə qədər insanımızı artıq əhatə etmişdir. Cəmiyyətin ele bir sahəsi yoxdur ki, orada isləhatlar həyata keçirilməsin və onların nəticələri insanlarımıza daha yaxşı yaşaması naminədir. Ona görə də, özlərinə müxalifət deyen qrupun həsi təbəqənin maraqlarını müdafiə etməsi, həsi narazı təbəqənin dəstəyini ifade etməsi maraqlıdır. Varmı o qrup? Yoxdur! Deməli, bunların dəstəkçiləri xaricdədir. Suriyanı dağıdan, bir neçə il önce əreb ölkələrini xarabalaşa çeviren güclərdədir. Və bunlar da iqtidalar xalq arasında birləş, möhkəm inam, etibar olan, ən əsası dövlətçiliyin qədrini bilən müdrik xalqın yaratdığı Azərbaycan kimi dövlət üçün keçərli deyil və Azərbaycanla bağlı bütün çirkin, məkrli planlar, onların buradakı icrəcələrinin arzuları və istekləri iflasa məhkumdur.

GÜLYANƏ



**YAP Binəqədi rayon təşkilatı
gənclər birliliyinin hesabat-seçki konfransı keçirildi**

Dünən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında rayon təşkilatı gənclər birliliyinin növbəti hesabat-seçki konfransı keçirildi.

Konfransı giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının gənclər birliliyinin sedri vezifəsini icra edən Fəsli Nəbiyev bildirdi ki, rayon təşkilatı gənclər birliliyi Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasetini əldə rəhbər tutaraq, gənclərlə işin yüksək səviyyədə qurulmasını və onların hərəkəflə inkişaf etdirilməsini qarşısında duran əsas məqsədlərdən biri hesab edir. O, həmçinin, gənclər birliliyinin ilk partiya təşkilatlarının sosial şəbəkələr üzrə uğurlu fəaliyyətdindən və keçirilən coxsayılı tədbirlərdən səhəbət açdı.

Hesabat məruzəsi ətrafında çıxış edən YAP Binəqədi rayon təşkilatının gənclər birliliyinin fəalları Aslan Aslanov, Cəmilə İsmayılova, Yegane Cavadova ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasetindən və bütün sahələr üzrə gənclərin hərəkəflə inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü isləhatlardan danışdır.

Konfransda daha sonra təşkilatı məsələlərə baxıldı. Rayon təşkilatının şura üzvlüyüne 61 nəfər, idarə heyetine isə 21 nəfər təsdiq edildi. F.Nəbiyev təşkilatın gənclər birliliyinin sedri, Anar Əliyev, Eldar Qurbanov və Cəmilə İsmayılova sedrin müavinləri seçildilər.

Rayon gənclər birliliyinin yeni sedri seçilmiş Fəsli Nəbiyev ona göstərilən yüksək etimada görə, konfrans nümayəndələrinə təşəkkürünə bildirdi. Gələcəkdə daha da ezmələ və məsuliyyətə fealiyyət göstərəcəklərini diqqətə çatdırıldı.

Konfransda çıxış edən YAP Binəqədi rayon təşkilatının sedri Ramiz Göyüşov qeyd etdi ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalasmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasetinin mühüm rolü var: “Gənclər siyasetinin xalqımızın Ümumməlli Lideri Heydər Əliyevdir. Ulu Önder Heydər Əliyevin gənclər siyaseti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübahizə ruhu gənc nəslin yetişdirilməsindən ibarət olub. Ümumməlli Liderimiz həmişə gənclərimizə böyük ümidi bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın geleceyi gənclərin əlinindədir. Bu gün də gənclərimizin hərəkəflə inkişafı və onlarla bağlı coxsayılı dövlət proqramlarının qəbul edilməsi, uğurla icra edilməsi Prezident İlham Əliyevin müdrik və üzəqqorən siyasetinin nəticəsidir”.

YAP Gənclər Birliliyi Baş Ofisinin rehbəri Fərid Nəsibov dövlət-gənclər siyaseti və YAP Gənclər Birliliyinin gelecek fəaliyyəti barədə məlumat verdi. O, çıxışında vurguladı ki, partiya gəncləri cəmiyyətimizin ən fəal hissəsi olaraq, mühüm tədbir və layihələrə imza atır. Partiyanın sıralarında təmsil olunan, ictimai-siyasi həyatda fəallıq göstərən gənclərimiz dövlət başçısı İlham Əliyev ən yaxın təbligatçıları olaraq, ölkəmizin inkişafı və çiçəklənməsi istiqamətində səyələşir. Onlar bu gün müxtəlif sosial vasitələrlə ölkəmizin haqlı mövqeyini dünyaya çatdırırlar.

ZÜMRÜD BAYRAMOVA

Biz “düşmən iş başında”dır deyərkən...

Sübhə və Demokratiya İnstitutu”nın direktoru adı altında “ hüquq müdafiəçisi” edərək, bütün fəaliyyətini erməni maraqlarının müdafiəsinə həsr edən Leyla Yunusun istər keçmiş, istərsə də hazırkı fəaliyyəti barədə çoxları kifayət qədər məlumatlıdır.

Bu mənada, biz L.Yunusun AXC-Müsəvət hakimiyyəti zamanında Müdafiə Nazirliyinin Analitika və İnformatika şöbəsində vəzifə sahibi olarkən, müxtəlif vasitələrlə Siyahlı Qüvvələrimizin hərəkət trayektoriyalarını, taktiki planlarını düşmən müəyyən işarələrlə satmasını xatırlaya bilərik. Təkcə bu amil, L.Yunusun işğalçılarla necə işləməsini sübut edən çoxsaylı faktlardandır. Əbəs deyil ki, onun erməniçiliyə olan sevgisi bu gün də davam edir. Ümumiyyətə, “SDİ” rəhbərinin xarici ölkələrdə fəaliyyət göstərən erməni QHT-ləri ilə davamlı münasibətlərdə olması, hazırkı zamanda, onun Avropada aşkar şəkildə ermənilərlə iş birliyi qurması bu faktların sonsuz dərəcədə çox olduğunu təsdiq edir.

Leyla Yunusun Emin Hüseynovla Xocalı şəhidlərimizi məsxərəyə qoymaları, qızı Dinara Yunusun əsgərlərimizə “qoy daha çox gəbərsinlər” statuslu faktı unudulmayıb!

O da əbəs deyil ki, L.Yunus həbs olunaraq, onun qızı Dinara Yunus cəbhədə şəhid olan hərbçilərimizə daxiliндeki düşməncilik nüfrinlərini tökərək, “qoy daha çox gəbərsinlər” statusunu “odnoklassnik” sosial şəbəkəsində bölmüşdü.

Bunun ardınca, L.Yunusun özü qədər erməni sevdası olan digər “hüquq müdafiəçisi” Emin Hüseynovla birgə keçirdiyi mətbuat konfransında Xocalı soyqırımında şəhid olmuş insanlarımıza qarşı ermənilərin bele sərgiləmədiyi münasibəti nümayiş etdirmələri, əle salıb, çəpik çılmaları bu acı reallığın bariz sübutlarındandır. Beləliklə, biz, eyni zamanda, L.Yunusun erməni qanı daşımışının nəticəsi olaraq, bir daha əminliklə deyə bilərik ki, bu ünsür, bilavasitə Azərbaycan dövlətinin və xalqının yağı düşmənidir.

“Başındakı “kosinka”nı da elə bağlayırdı, sanardın, məşhur konfet obrazı - “Alyonuşka”nın məsumluğu çöküb bunun simasına”

Bu arada, “qhtxeber”-in baş redaktoru Sənan Nəcəfovun L.Yunusla bağlı sosial şəbəkəde ictimailəşdirildiyi fikirləri maraq doğurub #beforeLeyla #afterYunus həstəqi ilə paylaşılan fikirde bildirilir ki, L.Yunus yene qayıdır öz obrazına ve “Şərəfsiz qiyafə”sini əyninə geyinib. Baş redaktor xatırladı ki, L.Yunus hebsə olarkən, özünü erməni biciliyinə və “məzəlumkeşliyinə” qoyaraq, yaşlı obrazı alıb, bu vasiteyle hakimiyyətin yüksək siyasi elitasının qarşısında aciz olduğunu göstərməyə çalışıb. Beləliklə, “Bir-iki kələmə də L.Yunus haqda deyim, ürəyim bəsalsın” deyə yanan S.Nəcəfov qeyd edib ki,



bu adamın quyuğu qapı arasında qalandı, iki saatə aldığı vizası bir işə yaramayanda, məhkəmədə bütün fəaliyyəti ifşa olunanda, “icəridən” bol-bol üzrxahlıq mesajları ve müraciətləri göndərirdi: “Yazlıq görkəmi almışdı. Başındaki “kosinka”nı da elə bağlayırdı, sanardın, məşhur konfet obrazı - “Alyonuşka”nın məsumluğu çöküb bunun simasına. Həmin ərefədə Azərbaycanın siyasi elitəsində qərarlaşanlar haqda demədiyi tərif, demədiyi xoş söz qalmadı. Ardınca, ay ömrümün sonudur, ay təzyiqim 220-dən düşmür, ay balamı görmədən ölcəm, ay dadlıdad, yalvarışlar, imdadlar...

“Şərəfsiz qiyafə”sini yenə əyninə geyindi. Maska cirıldı. Dili açıldı!”

Hakimiyyətin humanizm prinsipindən yarananaraq, hebsdən azad olunandan və xaricə çıxandan sonra dərhal öz köhnə pəşəsinə geri dönen L.Yunus yenidən erməni sevgisini, Azərbaycan dövlətinə qarşı düşməncilik mövqeyini ortaya qoysub: “...Ölkədən çıxan kimi oldu şir, pələng, canavar. “Kosinka” çıxdı, saç getdi “ukladka”ya. Təzyiq düşdü. Ölüm, övlad, tərif, imdad unuduldu. Yenə qayıtdı öz obrazına - erməni qanından, erməni xisletindən formalasən genetik obrazına! Dublikatından intima edib, eslinə doğru yön aldı. “Şərəfsiz qiyafə”sini yenə əyninə geyindi. Maska cirıldı. Dili açıldı!

1992-də də açılmışdı həmin dil. Yenə erməni “bacı-qardaşlar”的 xeyrinə, səmtinə. Bəli, diqqətli olun: L.Yunus o adamdır ki, indi rəğbet bəslədiyi ermənilərlə müharibənin en şiddəti vaxtında Müdafiə Nazirliyində “Analitika və İnformatika” şöbəsinə rəhbərlik edib və...

L.Yunus o adamdır ki, beynəlxalq tədbirdə rusça sərrast danışıldıqdan sonra jurnalistic “Öz dilinizdə niyə məruze etmirsiniz” sualına: “mən azərbaycanca yalnız söyüş söye bilirəm” cavabını verib! L.Yunus o adamdır ki, hüquq müdafiəçisi qismində inди qədər müdafiəsinə qalxdığı 27 nəfərin 26-sı(!) ermənidir!

Nəticə olaraq, haqlı ittihamlar arxasından görünən budur ki, “biz düşmən iş başında” deyərkən, onlardan biri kimi L.Yunus göstərə bilərik. Hər halda, bütün faktlar və sübutlar da həmin reallığı kifayət qədər təsdiq etmiş olur.

Rövşən RƏSULOV

P.S. L.Yunusun bu yaxılarda Avropa Parlamentində erməni lobbisi tərəfindən təşkil edilmiş tədbirdə Azərbaycan xalqını “barbar”, “qəsbkar” və “vəhşi” kimi təqdim etməsi, artıq onun barəsində ciddi, o cümlədən, sərt tədbirlər görülməsi vaxtının çatlığından xəbər verir...

“SƏP” və “MDP” sədriləri AXCP ilə separat razılaşmaya gedir

Mətləb Mütəllimli və Nemət Pənahlı İsgəndər Həmidovun əleyhinə Əli Kərimlinin sərtlərini qəbul edə bilərlər

Azərbaycan Milli Demokrat Partiyası”nın (“AMDП”) sədri İsgəndər Həmidovun təşəbbüsü və rəhbərliyi altında yaradılan “Azərbaycan Xalq Hərəkatı”nda keskin ziddiyətlə meydana gəlib. Xüsusi, “AXH” da xilində yaranan narazılığın kökündə bu təşkilatın Əli Kərimlinin sədri olduğu AXCP ilə birleşməsi məsələsi vəziyyəti kəskinləşdirib. Hətta vəziyyət o həddə qədər yetişib ki, “AXH”da funksionerlik edən şəxslər İsgəndər Həmidovdan gizlin şəkildə Ə.Kərimli ilə separat danışqlara gediblər. Bu barədə yazan müxalifət-yönlü dövri mətbuat qeyd edir ki, həmin danışqlarda əsasən, “Sosial Ədalət Partiyası”nın (“SƏP”) sədri Mətləb Mütəllimli və “Milli Dövlətçilik Partiyası”nın sədri Nemət Pənahlı iştirak ediblər. Onlar “AXH” ilə AXCP-nin birləşməlerinin mümkünüy barədə sövdələşmələrə gedərək, hətta müəyyən razılıqlara da gəliblər - ancaq İ.Həmidovsuz...



çoxdانا söykənən reallıqdır.

Misal üçün, “SƏP” sədri M.Mütəllimli hələ bu ilin əvvelində saytlardan birində yazdığı məqaləsində İ.Həmidovu ittihəm edən ifadələr işləmişdi. Bele ki, politoloq Zərdüst Əlizadənin AXC iqtidarı dönməndə təzyiqlərə məruz qalmasını xatırladan M.Mütəllimli İsgəndər Həmidovu dövrə reketçilik etməkdə suçlamışdı. SİTAT:

“Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti illərində də mövqeyinə, müəyyən fikirlərinə görə dəfələrlə Zərdüst Əlizadəyə qarşı təhqirəmiz hərəkətlərə yol verilmiş, hətta bir sıra hallarda nazirdən çox reketçilik edən, bununla da, Xalq Cəbhəsi hakimiyyətinin nüfuzuna ağır zərbe vuran sabiq daxili işlər naziri İsgəndər Həmidovun qoçuları tərefindən alçaldıcı hərəkətlərə məruz qalmışdır”.

İsgəndər Həmidovdan Mətləb Mütəllimliyə və Nemət Pənahlıya ismarı:
“Bir şeyi yaddan çıxarmasınlar ki, iti sahibi öldürür”

i.Həmidov isə, M.Mütəllimlini yazısına görə ittihəm edib və digər mətbu organdakı çıxışı ilə suçlayıb. AMDP sədri qeyd edib ki, həmin dövrlərdə M.Mütəllimli baş prokurorun birinci müavini olub və eger həqiqətən də, cinayət törədilibsə, bu zaman özü cinayət edib. Yəni cinayət faktını bilib və bu məsələ etrafında iş açmayıb.

i.Həmidov M.Mütəllimlinin deputat olmaq istədiyini əsas gətirərək, növbəti ittihamlarını yağıdırıb və hətta onun hakimiyyət işlədiyini de dile gətirib. SİTAT: “Mətləb Mütəllimli deputat mandatı payı almaq istəyir. Azərbaycanda bir sıra adamların çörəyi İsgəndər Həmidovu, İsa Qəmberi şərəmədən çıxır. İndi, görünür, M.Mütəllimli de bu yolu seçməklə deputat mandatı ilə mükafatlaşdırmaq fikrine düşüb. Parlament seçkiləri yaxınlaşdırıqca, belə hallar çox olacaq. Eybi yox, qoy deputat mandatını bizi söyməkə alınsınlar. Amma bir şeyi yaddan çıxarmasınlar ki, iti sahibi öldürür. Hakimiyyət bir gün onları “öldürəcək”. Buna əmin olsunlar”.

“AMDП” sədri “SƏP” sədrinin torpaq sahələrinin, obyektlərinin olduğunu da iddia edərək bildirib: “Onun torpaq sahəsi və obyektləri var. Camaatin məhkəmədə dükənlərini elindən almışdı. İndi ola bilsin, həmin mülkləri saxlamaq istəyir”.

Nəticə olaraq isə, belə qənaətə gəlməyə zəmin yaranır ki, mövzunun görünməyən tərəfləri yavaş-yavaş üzə çıxır və eger nəzərəalsa ki, İ.Həmidovun N.Pənahlı ilə de mənasibəti hamar deyil, bu zaman kartların İ.Həmidovun əleyhine, Ə.Kərimlinin isə lehine açıldığı deyə bilərik. Daha dəqiq deşək, Ə.Kərimli hələ “AXH”-AXCP birliyi formalaşmamış və baş tutmamış parçalamaq siyasetini aparıb. Əbəs deyil ki, M.Mütəllimli və N.Pənahlı Ə.Kərimlinin şərtlərini qəbul ediblər. Bu məsələ isə, ənənəvi və radikal düşürgədə növbəti qarşılurmaların, hədsiz ittihamların və ardıcıl ziddiyətlərin davamına səbəb olacaq.

Rövşən NURƏDDİN OĞLU

İnsan hüquqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsi yolları

Məlum olduğu kimi, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti tərəfindən "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edilmiş və həmin vaxtdan Azərbaycan müstəqil dövlət kimi rəsmən tanınmışdır. Lakin az sonra Xalq Cəbhəsinin qısamüddətli hakimiyəti ölkəmizi vətəndaş mühərabəsi həddinə getirib çıxarmış, səriştəsizlik, özbaşınalık, daxili dişmələr, ayrı-ayrı "liderlərin" mənəm-mənəmlək iddiası yenice müstəqillik qazanmış Azərbaycan Respublikası dövlətini, sözün tam mənasında, sarsılmışdır. Respublikada bu xaosu, hərc-mərcliyi görən daxili və xarici düşmənlərimiz münaqişəni daha da dərinləşdirildilər. Azərbaycan Respublikası bölgələrə parçalanmaq həddinə gəlib çatmışdı və ölkənin taleyini düşünməyən ayrı-ayrı silahlı dəstələrin başçıları bu hərc-mərclikdən istifadə edərək, hakimiyət uğrunda mübarizə apararaq, torpaqları döyüşsüz təhvil verirdilər. Ölək başsız, ordu isə sərkərdəsiz qalmışdır. Azərbaycan Respublikasında baş qaldırmış mənfi meyillər ölkəni uçuruma aparırdı və Azərbaycan Respublikası dağılmaq, parçalanmaq ərəfəsində idi.

Azərbaycan Respublikası beynəlxalq aləmdə olan-qalan nüfuzunu da tamamilə itirmişdi. Xalq ümidişlik və təlaş içərisində idı, sabaha inam qalmamışdı. On təhlükəsi isə, o idı ki, Azərbaycan xalqının xaricdəki düşmənləri daxildəki satqınlarla birləşmişdilər. Daşnakların "Böyük Ermənistan" yaratmaq niyyətləri, tarixi düşmənlərimizin paytaxtlarında hazırlanmış və Azərbaycan Respublikasını Cənubi Qafqazın siyasi xəritəsində silmək planları reallaşmaq üzrə idi. Azərbaycan Respublikası ərazisi etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı. Bakı yaxınlığında - Navahı kəndində vətəndaş mühərabəsinin ilk güllələri atılmış və qardaş qanı axıldımsıdı.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının ənənəvi düşmənlərinin bütün tarixi dövrlərdə Azərbaycan Respublikasını diz çökdürmək üçün istifadə etdikləri məkrili siyasetə qarşı müstəqil Azərbaycan Respublikasının inkişaf strategiyasını işleyib-hazırladı və sübut etdi ki, artıq XXI əsrde Azərbaycan Respublikasının parçalanmasına heç zaman yol verilməyəcək, artan siyasi və iqtisadi qüdrətimizlə ərazi bütövlüğünün təmin olunması həyata keçirilecekdir. Müəllifi Heydər Əliyev olan bu siyasetin nə qədər dərindən düşünülmüş və uzaqgörən olduğunu zaman özü göstərir və göstərəcəkdir.

Həmin dövrdə gedən davamlı siyasi proseslərin terkib hissəsi kimi insan və vətəndaş hüquqlarının və azadlıqlarının inkişafı sahəsində ciddi dönüş olmaqla yanaşı, Azərbaycanın öz müstəqilliyini elan edərək ümumbeşəri dəyərlərə, demokratik enənələrə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının reallığı, təminatı və müdafiəsi prinsiplərinə sadiq qalaraq, vətəndaş cəmiyyəti, demokratik-hüquqi, dünyəvi dövlət və buna uyğun insan hüquqları sisteminin yaradılmasını özünü inkişaf yolu kimi bəyan etdi.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili, Ombudsman Aparatının rəhbəri,

hüquq üzrə fəlsəfə doktoru Aydin Səfixanlı yazır: "İnsan hüquqlarına hörmət ölkəmizi demokratik-hüquqi dövlət kimi xarakterizə edən ən mühüm keyfiyyətlərdən biri hesab olunur. Çünkü, hüquqi dövlət quruculuğunu ən vacib şərti ölkədə insan hüquqlarının və azadlıqlarının təmin edilməsindən ibarətdir.

Dünya birliyinin bərabərhüquqlu üzvü olan Azərbaycanda insan hüquqlarının təmini dövlətin əsas prioritet məqsədləri sırasına daxil etməklə, bu istiqamətdə geniş hüquqi islahatlar həyata keçirilmişdir.

Həyata keçirilmiş hüquqi islahatların teməli öz əksini Ümummilli Liderin memarı olduğu Azərbaycan Respublikasının Yeni Konstitusiyasında tapmışdır.

Belə ki, 1995-ci il 12 noyabr tarixdə xalqımız tərəfindən ümumxalq səsverməsi yolu ilə qəbul etdiyi konstitusiyada insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit olunmuşdur.

1993-cü ildən başlayaraq, ölkəmizdə ölüm cəzası ilə bağlı hökmər çıxarılsa da, həmin hökmər üzrə cəzanın icrası dayandırılmış və cəzalar icra edilməmişdir. 1998-ci il fevralın 3-də Azərbaycan Respublikasının Prezidentinin ölkədə ölüm cəzasının ləğv edilməsi ilə əlaqədar Milli Məclisə ünvanlanmış müraciətinə əsasən, parlament tərəfindən 10 fevral 1998-ci il tarixdə "Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual və Cəzaların icrası məcəllələrinə dəyişikliklər və eləvelər edilməsi haqqında" Avropa Konvensiyasına qoşulmuş və milli qanunvericiliyin bu sənədin tələblərinə və Avropa standartlarına uyğun təkmilləşdirilməsi öhdəliyini götürmüştür.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkil Ombudsman Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru A.Səfixanlının fikrincə, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində həyata keçirilen hüquqi islahatların məntiqi davamı kimi, 24 dekabr 2002-ci il tarixdə qəbul edilmiş "Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu tənzim etdiyi məsələlərin dairəsinə görə çox mühüm əhəmiyyət kəsb edir. Qəbul edilmiş bu Konstitusiya Qanunu, əsasən, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinə "İnsan hüquqlarının və əsas

üzrə müvəkkili (Ombudsman Təsisatının, habelə, İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun yaradılması, hüquqi islahatların həyata keçirilməsi ilə əlaqədar normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi üçün tədbirlərin görülməsi, insan hüquqlarının qorunması sahəsində hüquqi mexanizmlərin təkmilləşdirilməsi və s. məsələlər əhəmiyyəti dərəcədə öz həllini tapmışdır.

Azərbaycan Respublikasında aparılan demokratik-hüquqi islahatların insan hüquqlarının, beynəlxalq hüququn ümumi qəbul olunmuş prinsipləri əsasında müdafiəsi sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaratmış ve bu müddət ərzində, ölkəmiz 250-dən artıq beynəlxalq Konvensiyaya qoşulmuşdur ki, bunların da yarısından çoxu, bilavasitə və ya dolayısı ilə insan hüquq və azadlıqları ilə bağlıdır.

2001-ci il yanvarın 25-də Avropa Şurasının bərabərhüquqlu üzvü olan ölkəmiz həmin ilin 25 dekabrından "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasına qoşulmuş və milli qanunvericiliyin bu sənədin tələblərinə və Avropa standartlarına uyğun təkmilləşdirilməsi öhdəliyini götürmüştür.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkil Ombudsman Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru A.Səfixanlının fikrincə, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində həyata keçirilen hüquqi islahatların məntiqi davamı kimi, 24 dekabr 2002-ci il tarixdə qəbul edilmiş "Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu tənzim etdiyi məsələlərin dairəsinə görə çox mühüm əhəmiyyət kəsb edir. Qəbul edilmiş bu Konstitusiya Qanunu, əsasən, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinə "İnsan hüquqlarının və əsas

azadlıqlarının müdafiəsi haqqında" Konvensiyaya uyğunlaşdırmaq məqsədini daşıyr.

Adı çəkilən Konstitusiya Qanununda "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyanın bir sıra maddələri, bütövlükda, inkorporasiya üsulu ilə milli qanunvericiliyə implementasiya olunmuşdur.

Konstitusiyada her kəsə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpə edilməsi məqsədi ilə şikayət verə bilmək hüququ verilir.

Konstitusiyada insan hüquq və azadlıqlarına, onların müdafiəsinə və təmin edilməsinə xüsusi əhəmiyyət verilir və bu da 12-ci maddənin II hissəsində öz əksini təpər. Belə ki, həmin maddeyə əsasən, "bu konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət və yerli özünüdare organları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpə edilməsinə nail olmaqdən ibarətdir.

Öz fəaliyyətini aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət və qərəzsizlik kimi bəşəri prinsiplər əsasında quran Müvəkkil və onun Aparatı "İnsan Hüquqları haqqında Ümumi Beyannamə"də, eləcə də, ölkəmiz tərəfdar çıxdığı digər beynəlxalq hüquqi sənədlərdə, həmçinin, Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş insan hüquqlarının və azadlıqlarının müdafiəsi üçün Qanunla müəyyən edilmiş imkanlardan istifadə edir.

Bu gün minlərlə soydaşımızın, əhalinin müxtəlif grupplarının qəçqin və məcburi köçkünlərin, ahillərin, əllillərin, qadınların, uşaqların, məhkumların, miqrantların, hərbi qulluqçuların, milli azlıqların, ruhi xəstələrin və digərlərinin müxtəlif məsələləri tənzim edir. Bunların içərisində mərkəzi yeri 10-cu, 148-ci (II hissəsi), 151-ci maddələri tutur.

Azərbaycan Respublikası Konstitusiyasının 10-cu maddəsi beynəlxalq münasibətlərin prinsiplərini müəyyən edir. Belə ki, həmin maddeyə əsasən, Azərbaycan Respublikası başqa dövlətlərə münasibətləri hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur.

Konstitusiyanın 148-ci maddəsinin II hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrlırmaz tərkib hissəsidir.

Konstitusiyanın 151-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin bey-

nəlxalq müqavilələr tətbiq edilir.

Müstəqil dövlətimizin insan hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyinin inkişafı tarixində ən əhəmiyyətli və yadda qalan hadisələrdən biri de 28 dekabr 2001-ci ilde Milli Məclis tərəfindən "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsmani haqqında)" Azərbaycan Respublikasının Konstitusiya Qanununun qəbul edilməsi və həmin Qanuna əsasən, Azərbaycan cəmiyyətində ilk dəfə olaraq, 2 iyul 2002-ci ilde Azərbaycan Respublikasının ilk Ombudsmanın seçilməsi olmuşdur.

Bele bir demokratik institutun yaradılmasında əsas məqsəd Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət və yerli özünüdare organları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpə edilməsinə nail olmaqdən ibarətdir.

Öz fəaliyyətini aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət və qərəzsizlik kimi bəşəri prinsiplər əsasında quran Müvəkkil və onun Aparatı "İnsan Hüquqları haqqında Ümumi Beyannamə"də, eləcə də, ölkəmiz tərəfdar çıxdığı digər beynəlxalq hüquqi sənədlərdə, həmçinin, Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş insan hüquqlarının və azadlıqlarının müdafiəsi üçün Qanunla müəyyən edilmiş imkanlardan istifadə edir.

Bu gün minlərlə soydaşımızın, əhalinin müxtəlif grupplarının qəçqin və məcburi köçkünlərin, ahillərin, əllillərin, qadınların, uşaqların, məhkumların, miqrantların, hərbi qulluqçuların, milli azlıqların, ruhi xəstələrin və digərlərinin müxtəlif sahələrdə işə bərə ilə bağlı ünvanlı sosial yardımçıların müəyyən edilməsi və verilmesi, məhkəmə qorarlarının icrası, şəxsiyyət vəsiqələrinin verilmesi, pensiyaların, alimentlərin təyin və təmin olunması, mülkiyyət, torpaq, mənzil və başqa problemləri Müvəkkilin müdaxiləsi nəticəsində öz həllini tapır.

Əhalinin Ombudsmana müraciətlərini asanlaşdırmaq, böyük mesafələr qət etmək, nəqliyyat və poçt xidmətləri xərclərini aradan qaldırmaq, yerlərdə arasdirmaları daha tez aparmaq, həbelə, əhalinin hüquqi maarifləndirilməsinin səmərəliliyini artırmaq məqsədile ölkənin 4 regionunda, Gəncə, Şəki, Quba və Cəlilabadda Müvəkkilin regional mərkəzləri də yaradılmış və fəaliyyət göstərməkdədir.

Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru

Zaman-zaman bəzi Qərb diplomatik nümayəndə və təşkilatlarının Azərbaycanın dağıdıcı müxalifət düşərgəsi ilə temaslarının olması kimsəyə sərr deyil. Belə ki, müxtəlif ictimai-siyasi proseslər zamanı AXCP, Müsavat, "Ümid", KXCP, "VİP", ADP və s. partiyaların səfirlilik qapıları önünde növbəyə düzülmələri dəfələrlə öz təsdiqini tapıb. Söz yox ki, burada özlərinin "hegemon" kimi təqdim edən bəzi dipkorpuslar maraqlarını təmin etmək üçün müxalifətçilərlə görüşlər keçirib, təlimatlarını verirlər. Lakin həmin təlimatlar, götürülən öhdəliklər heç vaxt yerinə yetirilməmiş qalıb. Artıq belə bir qənaatə də gəlmək olar ki, ABŞ və s. Qərb ölkələri səfirlilikləri onların maraqlarını təmin etməyən müxalifətdən açıq-aşkar imtina etməvə başlayıblar.

İndi də müxalifətin Tramp bəhanəsi...

Misal üçün, bu günlərdə müxalifətyönlü saytlardan birinə açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, Amerika səfirliyi də uzun müddətdir "demokratik institutlarla", yəni müxalifət düsərgəsindəki partiyalarla əlaqələrə o qədər maraq göstərmirlər. Belə ki, ənənəvi müxalifət partiyalarının illərlə bel bağladıqları, öz tutduğu ünvanlardan biri də, məhz ABŞ-in Azərbaycandakı səfirliyi olub. İndi isə səfirliyin qapıları onların üzərinə birdəfəlik qapanıb. ADP sədri, hətta ABŞ-in bu addımını dolayı yolla qeyri-demokratik adlandırib, üstəlik, iddia edib ki, Amerika

Bugünkü realliq ondan ibarətdir ki, müxalifət düşərgəsində xaos və anarxiya hökm sürür. Dağılma, parçalanma, istefalar fonunda liderciklərin iddiyalı çıxışları düşərgə daxilində həlli mümkün olmayan problemlərin yaranmasına gətirib-çıxarıb. Artıq çıxış yolu da yoxdur. Partiya sədrlerinin istefaları da, düşərgənin üzləşdiyi böhranlı durumdan xilas olmasına yardımçı ola bilməyəcək. Xaricdən verilən təlimatlar da bir işə yaramır. Çünkü siyasi fəaliyyətə başlayandan bu günə qədər bir-biri ilə birincilik uğrunda "amansız müharibə" aparan bu məxluqlar dinc durmur, müxtalif vasitələrlə önə çıxmaga çalışırlar. ASDP sədri Araz Əlizadə əlləri xarici məkrli qüvvələrin cibində olan dağidıcı müxalifətin satqın olduğunu və belə mövqə tutanların yanında kiminsə qala biləcəyinin inandırıcı olmadığını söyləyib: "Satqınlıq və xəyanət yolu tutanla-ra kimsə, o cümlədən, yerli və xarici qüvvələr dəstək verməz. Himayədarlıq yalnız müvəqqəti xa-arakter daşıya bilər. Sonra işə, yollar ayrılaçaq. İndiki müxalifət təmsilçiləri bu reallığı dərk etməli- dir."

Müxalif başbilənləri arxivin yaxınlığındadırlar

Yeni xarici maddi və mənəvi dəstəyə, eləcə də, təlimatlara baxmayaraq, müxaliflər yenə də bir-birini gözdən salmaq üçün ənənəvi ittiham vasitələrindən istifadə edəcəklər. Daha doğrusu, artıq bunun ilkin nəticələri baş verməkdədir. AXCP sədri Əli Kərimlinin sozial şebekələrin ulduzuna çevrilməsini həzm edə bilməyən Müsavat başqanı Arif Hacılı, ACP-nin keçmiş idarı Rəsul Quliyev və digərləri müxtəlif metodlardan yaranmaqla, kimsədən zəif olmadıqlarını nümayiş etdirməyə çalışırlar. Təbii ki, bu qovğa və qarşılurma-lar sonda ciddi problemlərin yaranmasına gətirib-çıxaracaq. Yəni təcrübə, bunu deməyə əsas verir ki, çəkişmələr sonda birinin sıra-dan çıxarılması ilə nəticələnəcək. Beləcə, "düşməncilik" hissələri sıra-vi üzvlərə də keçir ki, nəticədə, partiyalardan kütləvi qopmalar, bir partiyadan digər partiyalara trans-ferlər baş verir. Diqqətçəkən mə-qam ondan ibarətdir ki, son günlər tarixin arxivine atlan Rəsul Quliyev, Eldar Namazov, Rüstəm İbra-himbəyov və digərləri peydə ola-raq, müyyəyen təşəbbüslerle və ideyalarla çıxışlar edirlər. Burada

Müxalifətçilər Qərb səfirliklərindən şikayət edirlər

Sərdar Cəlaloğlu: “Bizimlə maraqlanmırlar”



demokratiyaya diqqət göstərmir. O, xüsusi-
lə, ABŞ-in Tramp iqtidarı hədəfə alaraq,
Amerikanın demokratiyaya maraq nümayiş
etdiirmədiyiini deyib. SİTAT: "Azərbaycan
mühləfətinin ABŞ səfirliliyinə inamı Ameri-
kanın demokratiyaya diqqət göstərdiyi dövr-
lərə aid idi... Mühləfət qüvvələrinin də Bakı-
dakı ABŞ səfirliliyinə inamı var idi, əməkdaş-
lıq-dialoq mövcud idi. Ancaq Donald Tramp
hakimiyyətə gəldikdən sonra, ümumiyyətlə,
Amerikanın demokratiya ilə bağlı, demokra-
tik dəyərlərin müdafiəsi ilə bağlı siyaseti ta-
mamılı dəyişib. Neticədə, Azərbaycanda da
mühləfət düşərgəsi ilə Bakıdakı ABŞ səfirlili-
yinin əvvəlki münasibətləri indi yoxdur. Heç
Amerika səfirliliyi də uzun müddətdir ki, "de-
mokratik institutlarla" əlaqələrə o qədər ma-
raq göstərmir, demokratiya adına heç nə ilə
maraqlanımlırlar. Amerika faktiki olaraq de-
mokratiya ilə maraqlanır"

ADP sədrinin iddia etdiyi “demokratik institutlar” heç də demokratik dəyərlərə cavab vermir

Maraqlı məqamlardan biri də budur ki müxalifət partiya sədrləri Qərbədən təlimat və dəstək ala bilməyəndə dərhal bütün gülənahları özlərinde deyil, qarşı tərəfdə axtarırlar. Ancaq nədənse, illərlə onları qanadları altında saxlayan ABŞ, Böyük Britaniya, Norveç və s. ölkə səfirliliklərinin onları hansı səbəbdən rədd etdiklərini araşdırırlar. Daha dəqiq desək, səfirliliklərin niyə onlardan imtiyaz etdiklərinin səbəblərini arayıb-axtarırlar. Bu isə S.Celaloglunun iddia etdiyi "demokratik institutları" heç də demokratik dəyərlərə cavab verməməsi ilə əlaqələndiriləbilər. Çünkü ABŞ və s. Qərb səfirlilikləri onsuz da ənənəvi demokratiya siyasetlərini yürütməkdə davam edirlər və elə də ciddi dəyişikliklər etməyiblər. Daha doğrusu, səfirliliklər təmsil etdikləri ölkələrin siyasi baxışları elə illər önceki kimidir.

Azərbaycan müxalifeti isə, ötən 25-26 il-də yerlərində saymaqdə davam edirlər. Partiya sədlərinin eksəriyyəti, eyni, yaxud dəyişilsələr bełə, onların ümumi siyaset motivləri öz mövqeyində qalmadıqda davam edir.

Sərdar Cəlaloğlunun ABŞ səfirliyinə minnət qoyması gülünc təsir bağışlayır

Beləliklə, dəyişən heç nə yoxdur. Belə olan halda, xarici ölkə səfirliliklərinin belə müxalif partiyalarına əlavə vaxt, xərc və s. nəyə görə sərf etməlidirlər? Bax, sual da ondadır ki, səfirlilikləri hədəfə alan ənənəvi müxalifet liderləri, eləcə də, ADP sədri S.Cəaloğlu öz uğursuzluqlarını, bir dəfə də olsa, özlərində axtarıblarmı?

Amma bunun yerine, S.Cəlaloğlu ABŞ səfirliyinə minnət qoymağı da unutmur və onun bu minnəti çox gülünc təsir bağışlayır. Belə ki, "əməkdaşlıq qarşılıqlı marağa əsaslanır. Amerikanın marağı yoxdursa, bizim nə qədər marağımız, inamımız olur-olsun heç nə alınmayacaq" deyən ADP sədri, bir az da irəli gedərək, səfirliliklərin onlara tərəf addım atmalı olmasına eyham vurur. Bu isə, bir dəha sübut edir ki, özlərini "demokratik düşərgə" adlandıranlar hələ də kimlərinə təlimatları altında işləməyə alışqandırlar və heç vaxt müstəqil şəkildə fəaliyyət göstərmək gücündə olmayıblar. Hər halda, belli münasibətin verilməsi də bu cür deməyə zəmin varatmış olur.

Rövsən NURƏDDİNOĞLU

əsaslanaraq demək olar ki, bundan sonra müxalifət başbilənlərinin siyasetdə qalmaları real görünümür. Çünkü bütün dayaqlarını və olan-qalan imiclərini itirən partiya sədrlerinin siyasetdə qalmaları öz-özünü, göz görəsi, qulaq eşidəş halda, söydürmək deməkdir. Bubaxımdan, demək olar ki, yaxın vaxtlarda "Milli Şura"nın sədri Cəmil Həsənli xaricə, AXCP sədri Əli Kərimli kəndinə, Müsavatın keçmiş başqanı İsa Qəmbər və indiki

qəzətinin baş redaktoru Nuheli Kərimov isə "Səs" qəzetinə açıqlamasında bildirdi ki, nəslin aqsaq-qalı olaraq Ə.Kərimlinin anormal fəaliyyətindən, Kərimovlar nəslini gözdən salan əməlləri bizdə ciddi narahatlıq doğurub: "Bu baxımdan, biz Kərimovlar nəslini qərar vermişik ki, Bakıya gedib, onu kəndə getirək. Gəlsin kənddə mal-qoyunla, əkin-biçinlə meşgul olsun. Bununla, həm ailəsinə, həm də nəslimizə xeyir vermiş olar". Hazırkı məqamda, Müsavat daxində ciddi təlatümlərin yaşlanması bu partiyanın dağılmışını reallığa çevirib. Söz yox ki, Müsavatın dağıılması ilə artıq heç kimə və heç nəyə lazımlı olmayan İ.Qəmber və A.Hacılli özləri istəmədən belə, tarixin arxivinə getməli olacaqlar. "Müasir Müsavat" partiyasının sədri Hafiz Haciyev də deyir ki, Ə.Kərimli, A.Hacılli, C.Həsənli, İ.Qəmber və digər dağdırıcı partiya sədrlerinin fəaliyyətlərinin araşdırılmasına zərurət var: "Bu adamların fəaliyyəti ciddi şəkildə araşdırılsa, kifayət qədər cinayət əməlləri üzə çıxar. Ə.Kərimli öz liderini zəhərləyib öldürən adamdır. Elçibəy xəstə yatağında olanda, Əli Kərimli "Azadlıq" qəzətində onun ünvanına qeyri-etiq yazılar yazdırırdı. Elçibəyin cənazəsi gələn gün Ə.Kərimlinin sıfırı ilə Azadlıq qəzətinin manşetində onu təhqir eləmişdilər. İndi belə bir adamdan nə gözləmek olar? Ə.Kərimli də İ.Qəmber də xarici qüvvələrə işleyirlər, ordan maliyyə alırlar və bu yolla ölkədə qarışılıqlı salmağa çalışırlar. Hesab edirəm ki, radikal müxalifətin xaricə elaqələri, bank hesablari, yaxın etrafının maliyyə qaynaqları da araşdırılmalıdır. Əger dərindən araştırma aparılısa, onları həbsə atmaq üçün kifayət qədər əsas tapmaqlı olar".

Müxalifəti ağır fəlakət gözləyir

*Cəmil Həsənli xaricə, Əli Kərimli kəndinə,
İsa Qəmbər və Arif Hacılı isə arxivə gedirlər*



maraqlı sual yaranır: ağıllarına deyil, ağızlarına gələni deməklə gündəmə gəlməye ümidi edən arxivliklərlə Ə.Kərimli, İ.Qəmbər və Arif Hacılı əməkdaşlıq edəcəklərmi? Demokratik Maarifçilik Partiyasının sədri, millet vekili Elşən Musayev "Səs" qəzetinə açıqlamasında bildirdi ki, sözügedən şəxslər öz yaramaz maraqlarının təmin olunması üçün şeytanla da əməkdaşlıq etməkdən çəkinməzərlər: "Adını çəkdiyiniz insanlar şeytanla da əməkdaşlıq edər, nəinki arxivdəklərlə. Məsələn, Eldar Namazov gəlib desə ki, filankəs pul təklif edir, 50-50-yə bölüb işimizə başlayaqq, Kərimli iki elini birdən qaldırıb raziqliq verər. Bunlarda o qürur, o təpər hardadır ki, mənəvi məsələlərə diqqət yetirsinlər? Liderini satan adamlardan nə gözləyirsiniz? Təbii, bu əməkdaşlıq mümkündür. Sadəcə, məsələ burasındadır ki, bunların beşi birine dəymir, biri besinə. Yəni əməkdaşlıq eəsələn

də, eyni gündədirlər, eləməsə
də".

Kərimovlar nəсли
qərar verib:
Əli Kərimli
kəndinə qaytarılır

Mövcud faktlara və proseslərə

başqanı Arif Hacılı isə arxivə gedəcəklər. Artıq bunun ilkin işaretləri da görünməyə başlayıb. C.Həsənli tez-tez Londonda yaşayan övladının yanına gedir, hətta orada onun ev aldığı da bildirilir. Bu baxımdan, yaxın günlərdə onun Londonda aldığı evinə daimi yaşamaq üçün köcməsi təccübüllü görünməyecək. AXCP sədri Əli Kerimlini emisi oğlu, "Azərbaycan fermeri"

jauiyev

Siyasi-hüquqi İslahatların insan hüquqlarının müdafiasına təsiri

Asasları Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan demokratik dövlət quruculuğu prosesi hazırda Onun dövlətçilik ənənələrinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Onun rəhbərliyi altında regional əhəmiyyət kəsb edən böyük enerji və nəqliyyat-kommunikasiya infrastrukturunun inkişaf etdirilməsi layihələri, regionların sosial-iqtisadi inkişaf proqramları həyata keçirilir, liberal bazar münasibətlərinə keçidə əlaqədar sahibkarlığın fəallaşması müşahidə olunur.

Prezidentin iqtisadi siyaset xəttinin əsas məqsədi iqtisadi inkişaf templərini daha da artırmaq, sosial-iqtisadi İslahatları sürətləndirmək xarici ölkələrlə iqtisadi əməkdaşlığı daha da derinləşdirmək, yeni texnologiyaların ölkəmizə getirilməsi ilə onun müasirləşməsinə nail olmaq və bu inkişaf mane ola biləcək amilləri aradan qaldırmaqdır.

Iqtisadiyyatın sürətli inkişafi, eyni zamanda, mülki və iqtisadi mübahisələrin sayının artmasına, institutional dəyişikliklərin dərinleşməsinə getirib çıxarır. İqtisadi İslahatlar prosesində yaranan yeni mülkiyyət münasibətlərinin tənzimlənməsi və mülkiyyət hüquqlarının müdafisi hüquq sisteminin də təkmilləşdirilməsini tələb edir.

Azərbaycan Prezidenti hüquq sisteminin və edalet mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə bir sıra mühüm təşəbbüslerle çıxış edir. Qanunvericilik və institutional İslahatlar daha da derinləşdirilir. Praktik tədbirlərin dairesi isə genişləndirilir. Ədalət mühakiməsinin inkişafında keyfiyyətce yeni dəyişikliklər baş verir.

Bu məqsədilə məhkəmə fəaliyətinin təkmilləşdirilməsi üzrə Azərbaycan-Avropa Şurası birgə işçi qrupu yaradılmışdır, hakimlərin müstəqilliyi, seçilməsi, təyin edilməsi, ixtisasının artırılması və fəaliyyətinin qiymətləndirilməsi məsələlərinə dair müvafiq Fəaliyyət Planı hazırlanır. Avropa Şurası ekspertlərinin iştirakı ilə bir sıra normativ-hüquqi sənədlər hazırlanır, məhkəmələrin işinin təkmilləşdirilməsi və onun beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə "Məhkəmə-Hüquq Şurası haqqında" qanun qəbul olunmuş, "Məhkəmələr və hakimlər haqqında" qanuna əsaslı dəyişikliklər edilmişdir.

Hakimlərin özünüdərə orqanı kimi nəzərdə tutulan və demokratik əsaslarla formalasdırılan Məhkəmə-Hüquq Şurası ölkəmizdə məhkəmə sisteminin təşkilini təmin edir, vakant hakim vəzifələrinə namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, vəzifədə irəli çəkilməsi, in-tizam məsuliyyətinə cəlb olunması, habelə, məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edir.

Hakimlərin Seçki Komitəsi haqqında Əsasname, vakant hakim vəzifələrinə namizədlərin seçilməsi qaydaları təsdiq olunmuşdur. Ölkəmizdə, ilk dəfə olaraq, əsasen, hakimlərdən, habelə, prokurorluq, vəkillik, müvafiq icra hakimiyyəti və qanunvericilik orqanının nümayəndələrindən və hüquqşunas alımlərdən ibarət olan Hakimlərin Seçki Komitəsi vakant ha-

kim vəzifələrini tutmaq istəyən şəxslərə hakim peşəsinə yiyələnmək üçün şəffaf suretdə yazılı və şifahi imtahan teşkil edir, hakim vəzifəsinə namizədləri ilkin uzunmüddətli tədris kurslarına cəlb edir, müsahibə yolu ilə onların peşə yararlılığını müəyyən edir.

2005-ci ildən etibarən hakimlərin yeni prosedurlara əsasən seçiləməsi qaydası tətbiq olunmuşdur və bu sahədə beynəlxalq təşkilatlarda six əməkdaşlıq edilir.

Azərbaycan Respublikası Prezidentinin 2006-ci ü 19 yanvar tarixli Fərmanı ölkəmizin məhkəmə sisteminin müasirləşdirilməsi və inkişafında böyük əhəmiyyət kəsb edir. Məhkəmə sisteminin müasirləşdirilməsinin başlıca məqsədi regionların sosial-iqtisadi inkişafı şəraitində əhalinin hüquq təsisatlarına və hüquq yardımına tələbatının ödənilməsi üçün regionlarda yeni apellyasiya və iqtisad məhkəmələrinin yaradılması, vətəndaşların narazılıqlarına səbəb olan suistifadə, süründürməçilik, korrupsiya hallarının və digər nöqsanların aradan qaldırılması, ədalət məhkəməsının səmərəliliyinin, məhkəmə qərarlarının icra vəziyyətinin yaxşılaşdırılması və vətəndaşların məhkəmələrə inaminin artırılması, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, yeni informasiya texnologiyalarının tətbiq edilməsi, məhkəmə aparatlarının strukturunun və işinin daha optimal şəkildə qurulması, habelə, digər mühüm məsələlərin həll olunmasıdır.

Hazırda yüksək tələblərə cavab verən yeni nəsil hüquqşunaslarından ibarət hakim korpusunun formalasdırılması üçün kompleks tədbirlər görülür. Hakim korpusunun genişləndirilməsi, məhkəmələrin ərazi yurisdiksiyalarının müəyyən olunması və yeni məhkəmələrin fəaliyyətinin təmin edilməsi məqsədilə hakimlərin sayı artırılmışdır.

2005-ci il oktyabrın 21-de "İnzibati icraat haqqında" qanun, 2009-cu il iyunun 30-da isə İnzibati Prosessual Məcəllə qəbul olundu. Qanun və Məcəllə 2010-cu il sentyabrın 1-də qüvvəyə mindi. Qanun inzibati hüquq sahəsində vətəndaşlar ilə dövlət arasında münasibələri tənzimləyən çoxsaylı qanunvericilik aktlarını əvəz etməklə, inzibati icraat haqqında vətəndaşların hüquqlarının daha dəqiq şəkilde təsbit olunmasına, inzibati idarəciliyin sadələşdirilməsinə, eyni zamanda, onun səmərəliliyinin artırılmasına xidmət edir.

Bu qanunla inzibati aktların qəbul edilmesi, icra olunması və ya ləğvi ilə bağlı inzibati orqanların fəaliyyətinin hüquqi əsasları, principləri müəyyənləşdirilir, habelə,

inzibati şikayətlər üzrə icraat, inzibati organların və vəzifəli şəxslərin məsuliyətine dair məsələlər nizama salınır.

İnzibati Prosessual Məcəllə inzibati mübahisələrin məhkəmə ai-diyyətini, həmin mübahisələrə məhkəmələrə baxılmasının və həlinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.

Məcəllədə inzibati mübahisələrə dair işlərə birinci instansiya məhkəmələri qismində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr tərəfindən, yuxarı instansiyalarda isə apellyasiya məhkəmələrinin və Ali Məhkəmənin inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən baxılması nəzərdə tutulur. Regionlarda hüquq infrastrukturunun inkişafı ilə əlaqədar yeni məhkəmələrin yaradılmasını nəzərə alaraq, Respublika Prokurorluğununa məhkəmələrdə dövlət ittihəminin müdafası işinin təşkilində müvafiq dəyişikliklər etmək, Vəkillər Kollegiyasına vəkillərin sayını və regionlarda əhaliyə göstərilən hüquqi yardımın səmərəliliyini artırmaq üçün tədbirlər görmək, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə Avropa İnsan Hüquqları Məhkəməsinin president hüququn öyrənilmesi işinin təşkili və məhkəmə təcrübəsində ondan istifadə etmək tövsiyə olunmuşdur.

Ölkəmizdə baş verən sürətli sosial-iqtisadi dəyişikliklər, dövlət idarəciliyin mexanizmlərinin müasirləşdirilməsi, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, demokratik təsisatların möhkəməndirilməsi ədliyyə sisteminin inkişafını və beynəlxalq standartlara uyğun qurulmasını zəruri edir. Son illər hüquq sisteminde aparılan İslahatlar, qəbul edilmiş qanunvericilik aktları ədliyyə orqanlarının fealiyyət istiqamətlərini genişləndirərək, onların qarşısında yeni vəzifələr qoyur və məsuliyyətini əhəmiyyətli dərəcədə artırır. Ədliyyə sahəsində dövlət idarəciliyin mexanizmlərinin müasirləşdirilməsi keyfiyyətə yeni dəyişikliklərin həyata keçirilməsini, ədliyyə orqanlarının fealiyyət istiqamətlərini genişləndirərək, onların qarşısında yeni vəzifələr qoyur və məsuliyyətini əhəmiyyətli dərəcədə artırır. Ədliyyə sahəsində dövlət idarəciliyin mexanizmlərinin müasirləşdirilməsi keyfiyyətə yeni dəyişikliklərin həyata keçirilməsini, ədliyyə orqanlarının fealiyyət istiqamətlərini genişləndirərək, onların qarşısında yeni vəzifələr qoyur və məsuliyyətini əhəmiyyətli dərəcədə artırır. Ədliyyə Nazirliyinin işinin və strukturunun daha səmərəli təşkil edilməsini, yeni regional və yerli qurumların yaradılmasını şərtləndirir. Bunları nəzərə alaraq, ədliyyə orqanlarının inkişafı məqsədilə Azərbaycan Respublikasının Prezidenti 2006-ci il avqustun 17-də Fərman imzalamışdır.

2006-ci ilə dövlət reyestrinin formalaşdırılması üçün böyük əhəmiyyəti olan "Əhalinin Dövlət Reyestri haqqında" qanun qəbul edilmişdir. Respublika əhalisinin dövlət reyestrini aparmaq üçün Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti yaradılmışdır. Dövlət reyestrinin formalaşdırılması işinin mürekəbliyini nəzərə alaraq, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsin-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının
müdafası, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldılması, sosial və siyasi
fəallığının artırılması" istiqaməti
çərçivəsində hazırlanıb

de böyük təcrübəsi olan BMT-nin
İnkışaf Programı ilə əməkdaşlıq
edilir.

Daxili İşlər Nazirliyinin fəaliyyətində də irəliləyişlər vardır. Polis orqanlarının fealiyyətinin təkmilləşdirilməsinə dair Dövlət Programı çərçivəsində əhalinin təhlükəsizliyinin, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafəflərinin hüquqa zidd əməllərdən qorunması məqsədilə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini nezərdə tutan "Təhlükəsiz şəhər" sistemi layihəsi həyata keçirilir, "Giriş-çıxış və qeydiyyat" idarəelerarası Avtomatlaşdırılmış Məlumat-Axtarış Sisteminin fealiyyəti təkmilləşdirilir. Bundan eləvə, cinayətlərin qeydiyyatında bir sıra nöqsanlar və çatışmazlıqlar arada qaldırılır, işə qəbul prosesi müsbət qeydiyyatla yəni şəffaflıq və əsaslanan yeni şəffaflıq qaydalara uyğun aparılmağa başlanılır.

Nazirliyinin maddi-texniki bazası gücləndirilir, onun fealiyyətində müasir texnologiyaların geniş tətbiqinə başlanılır, operativ fealiyyətin daha səmərəli təmin edilməsi üçün yeni məşənlər və avadanlıqlar alınır.

Milli təhlükəsizliyin təmin edilməsi sahəsində qanunvericilik bazası təkmilləşdirilir. Suveren və demokratik dövlət kimi Azərbaycan Respublikasının inkişafını təmin etmək məqsədi ilə milli təhlükəsizlik siyasetinin hüquqi əsaslarını müəyyən edən, milli maraqların müdafiəsi ilə bağlı kəşfiyyat və eks-kəşfiyyat münasibətlərinin

tənzimlənməsinə yönəlmüş qanunlar qəbul olunur. Azərbaycan Respublikasının Prezidenti 2007-ci ilde milli təhlükəsizlik prioritətlərini müəyyən edən milli təhlükəsizlik konsepsiyasını təsdiq etmişdir. Kəşfiyyat və eks-kəşfiyyat fealiyyəti, dövlət sərrin mühafizəsi, həbələ, təcavüzkar separatizm, terrorizm və transmilli müteşəkkil cinayətkarlıqla mübarizə və milli maraqların digər təhdidlərdən qorunması sahəsində təhlükəsizlik orqanlarının fealiyyətini dəha da təkmilləşdirmək, maddi-texniki bazasını və əməkdaşların sosial müdafiəsini gücləndirmək məqsədilə milli təhlükəsizlik orqanlarının fealiyyətinin təkmilləşdirilməsinə dair 2007-2011-ci illər üçün Dövlət Programı qəbul olunmuşdur.

Azərbaycan Respublikasında əhalinin yaşayış səviyyəsinin yüksəlmesi, ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi, cəmiyyətdə mövcud olan tolerantlıq respublikamızı əcnəbilər üçün cəlbədici etmek, ölkəmizdə məqrasiya proseslərinin intensivləşməsinə getirib çıxarır. Bu isə, ölkənin inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından, milli maraqlara uyğun məqrasiya siyasetinin həyata keçirilməsini, məqrasiya proseslərinin tənzimlənməsinin təkmilləşdirilməsinə dair 2007-2011-ci illər üçün Dövlət Programı qəbul olunmuşdur.

Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru

Bakcell və INNOLAND Azərbaycanın ilk blokçeyn hackathon yarışmasını keçirib

Azərbaycanın ilk Mobil Operatoru və Ən Sürətli Mobil Internet Provayderi Bakcell şirkəti, INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi və "Waves" Platforması Bakıda ilk dəfə olaraq "Blokçeyn integrasiyası üzrə hackathon" yarışması keçirib. Blokçeyn sahəsində Azərbaycanda ilk dəfə keçirilmiş hackathon sayəsində yerli startap və developerlər bu texnologiyadan öz layihələrində daha geniş istifadənin yollarını öyrəniblər. Yarış iştirakçıları blokçeyn ilə token əməliyyatları üzrə mərkezlesdirilməmiş qlobal platforma olan "Waves" Platformasından istifadə edərək müxtəlif tapşırıqları yerinə yetiriblər.



Qeyd edək ki tədbirdə iştirak etmek üçün müraciət etmiş 52 nəfər arasında seçilmiş 4 komanda (ümmülikdə 13 iştirakçı) yarış. "MadBots" və "OfficeGuys" komandaları bütün tapşırıqları uğurla yerinə yetirerek qalib elan ediliblər.

Yarışmanın ümumi hədiyyə fondu (500 Waves tokeni) iki qalib komanda arasında bölündüb. Həmçinin, qaliblər "Waves" şirkətinə qrant almaq üçün müraciət etmək imkanını qazanıblar. Hackathon yarışmasının sonunda "Waves" Platformasının baş eməlyat direktoru Dmitriy Suxamerov iştirakçılarla görüş keçirib və öz tövsiyələrini bildirib. O deyib ki, qalib komandalar öz fəaliyyətlərini uğurla davam etdirirlərse, "Waves" gələcəkde onlara texnologiya və marketing sahələrində dəstək göstərə bilər.

"Nar"-in dəstəyi ilə "Breyn Rinq" intellektual yarışlarının növbəti mövsümü başlayıb

Təhsilə, elmə və maariflənmənin təbliğinə xüsusi önem veren "Nar", intellektual bilik yarışlarını dəstəkləməyə davam edir. Artıq bir neçə ildir ki, mobil operatorun baş sponsorluq etdiyi "Breyn Rinq" yarışlarının növbəti - on üçüncü



mövsümü başlayıb. Yeni mövsümde komandalar yarışın baş sponsoru olan "Nar" tərəfindən təsis edilmiş "Nar" kuboku uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, "Breyn Rinq" bilik yarışlarında res-

pubikanın 17 bölgəsi və 11 ali məktəbini təmsil edən 34 komanda iştirak edir. Mart ayının 10-dan başlayan yarış iyun ayınadək davam edəcək. Beləliklə, "Nar" kubokunun sahibi iyun ayında məlum olacaq.

Yarışlar hər həftənin bazar günü saat 20:00-da İctimai Televizyada yayımlanır. Televiziya tamaşaçlarının yarışlara olan marağının daha da artırmaq məqsədilə "Breyn Rinq" yayılan zaman xüsusi müsabiqə de keçirilir. Belə ki, verilişin yayımı zamanı "Nar"-in "Twitter" hesabında qoyulan sənədən tez cavab verən izleyicilər xüsusi hədiyyələr qazanırlar. "Breyn Rinq" həvəskarları bu intellektual yarışı izləmək yənəşti, həm də "Nar"-dan hədiyyə qazanmaq şansı əldə edirlər.

Elan

Hacıyev Pərviz Məmmədoviçə 1983-cü ildə "Avtomobil təmiri cılıngıcı" ixtisası üzrə 12 №-li Bakı Peşə Liseyi (keçmiş ÜLKGI-nin 50 illiyi adına 74 №-li Orta Texniki Peşə Məktəbi) tərəfindən verilmiş 411796 №-li Diplom və diploma əlavə etdiyi üçün etibarsız sayılır.

ADPU-nun MQT-1802 B qrup tələbəsi Əmanlı Gülcin Şamaxı qızının adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılın, səhifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzərTAC, SIA və AZADINFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500

Ses

Son səhifə

16 mart

Azərbaycan gimnastı idman gimnastikası tarixində ilkə imza atıb

Azərbaycan gimnastı Marina Nekrasova idman gimnastikası tarixinde ilkə imza atıb. AZERTAC xəber verir ki, Bakıda keçirilən kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kubokunun sərbəst yarışlarda çıxış edən təmsilcimiz programını xüsusi hazırlanmış qapalı geyimdə icra edib. Programını "Sarı gəlin" xalq mahnısının sedaları altında yerinə yetirən gimnastımızın geyimi azarkeşlər tərəfindən maraqla qarşılanıb.



Ronaldo Çempionlar Liqasında həftənin ən yaxşı futbolcusu seçilib

UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolcusu müəyyənləşib. UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermenin nəticəsinə əsasən, "Juventus"un hücumcusu Kriştiano Ronaldo ən yaxşı seçilib. Portuqaliyalı oyunçu səsvermədə Lionel Messi ("Barselona"), Sadio Mane ("Liverpul") və Leroy Saneni ("Məncəster Siti") qabaqlayıb. Qeyd edək ki, Ronaldo 1/8 finalın "Atletiko" ilə cavab görüşündə (3:0) het-trikə imza atıb.

UEFA Avropa Liqası: "Arsenal" dörddəbir finalda "Napoli" ilə karşılaşacaq

Martın 15-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında futbol üzrə UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün dörddəbir final mərhələsinin püşkü atılıb. Püşkün nəticələrinə əsasən, dörddəbir finalda aşağıdakı oyunlar keçiriləcək:

"Napoli" (İtaliya) - "Arsenal" (İngiltərə);
"Vilyarreal" (İspaniya) - "Valensiya" (İspaniya);
"Benfika" (Portuqaliya) - "Aynatrax" (Almaniya);
"Slaviya" (Çexiya) - "Çelsi" (İngiltərə).



Dörddəbir final mərhələsinin ilk oyunları aprelin 11-də oynanılacaq. Cavab karşılaşmaları ise aprelin 18-də keçiriləcək. Xatırladaq ki, UEFA Çempionlar Liqasının final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.



Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılıb

Martın 15-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında futbol üzrə UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün dörddəbir final mərhələsinin püşkü atılıb. Püşkün nəticələrinə əsasən, dörddəbir finalda aşağıdakı oyunlar keçiriləcək:

"Ayaks" (Hollanda) - "Yuventus" (İtaliya);
"Liverpul" (İngiltərə) - "Porto" (Portuqaliya);
"Tottenham" (İngiltərə) - "Məncəster Siti" (İngiltərə);
"Barselona" (İspaniya) - "Məncəster Yunayed" (İngiltərə).

Dörddəbir final mərhələsinin ilk oyunları aprelin 10-11-də oynanılacaq. Cavab karşılaşmaları isə aprelin 16-17-də keçiriləcək. Xatırladaq ki, UEFA Çempionlar Liqasının final matçı "Atletiko Madrid" klubunun ev oyunlarını keçirdiyi "Metropolitano" stadionunda oynanılacaq.

"Sevilya"nın baş məşqçisi qovuldu



"Sevilya" baş məşqçisi Pablo Machin istefaya göndərib. Klubun rəsmi saytında yer alan xəbərə görə, buna komandanın uğursuz nəticələri səbəb olub. Rəhbərlik Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda səfərdə Praqa "Slaviya"sına möglubiyyətdən sonra İspaniyalı mütəxəssisin müqaviləsinə xitəm verib. Onu müvəqqəti olaraq klubun idman direktoru Xoakin Kaparros əvəz edəcək. Qeyd edək ki, Maçın öten ilin yayında "Sevilya"ya baş məşqçi təyin olunmuşdu. Komanda hazırda İspaniya La Liqasında 27 turdan sonra 40 xalla 6-cı pillədə qərarlaşıb.